



Azərbaycan Respublikasının  
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

**Uşaqlar arasında internetdən istifadə səviyyəsinin  
ölçülməsi məqsədilə aparılmış aşasdırmaya dair**

## HESABAT

**Redaksiya şurası:**

Aynur Sofiyeva

**Redaksiya heyəti:**

Elgün Səfərov

Taliyə İbrahimova

Aidə Seyidli

Sevil Rəsulzadə

Pərvanə Əsgərzadə

Təranə Piriyeva

Xumar İlqarqızı

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sıfarişi ilə "Gənclərin Tərəqqisinə Dəstək" İctimai Birliyi tərəfindən 2023-cü ildə hazırlanmışdır.

tətbiqindən ötrü bir çox istiqamətlərdə işlərin aparılması nəzərdə tutulmuşdur. Elektron mühitdə məlumatların qorunması, ölkənin informasiya məkanının təhlükəsizliyinin təminini, İKT-dən istifadədə inamın artırılması, həmin sahəni tənzimləyən normativ-hüquqi bazanın inkişaf etdirilməsi, məlumatlandırma və maarifləndirmənin həyata keçirilməsi Milli Strategiyanın əsas məqsədlərindəndir. E-dövlətin qurulmasında təhlükəsizlik məsələləri həlli vacib olan problemlərdən biridir. E-dövlətin həm öz elementləri, həm də xarici mühit informasiyanın təhlükəsizliyinin pozulmasına yönəlmış çoxsaylı təhdidlərin mənbəyidir. Elektron mühitdə informasiya mübadiləsi zamanı müxtəlif təhlükələrə rast gəlmək mümkündür. Təhlükələrlə qarşılaşmanın əsas hissəsi bu mühitdə daha az təcrübəsi olan uşaqların payına düşür. Milli Strategiyada “uşaqların qanunazidd və təhlükəli kontentdən qorunması üçün “təhlükəsiz internet” mexanizminin işlənilməsi və tətbiqi” informasiya təhlükəsizliyinin təmin edilməsində əsas hədəflərdən biri kimi nəzərdə tutulmuşdur.

Araşdırırmalar göstərir ki, dünya üzrə uşaqlar bir çox hallarda internetdə aldadılır, zorakılığa məruz qalır, texniki və sosial-psixoloji təhdidlərlə üzləşir. Internetdə ziyanlı məlumatlarla zəngin səhifələrin mövcudluğu uşaqların bilmədən yaşına uyğun olmayan və ya aqressiyanı, zorakılığı təbliğ edən mətnlərlə rastlaşması ehtimalını çoxaldır. Sosial şəbəkələrdə, çat və forumlarda da yeniyetmələr təhqirlə, qeyri-etik davranışla qarşılaşırlar. Bu cür mənfi təsirlərə məruz qalan uşaqlar üçün bütün bunlar bəzən onun həyatına təsir edən və silinməyən izlər buraxa bilən nəticələrə gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, internetdə informasiya heç bir senzura, qadağalar, qaydalar və reqlamentlər olmadan yerləşdirilir. Ona görə də, uşaqlar hər dəfə internet resurslarından istifadə edərkən təhlükəli və zərərli informasiyalarla zəngin bir dünya ilə təkbətək qalırlar. Bu da onların mənəvi-psixoloji sağlamlığına ağır təsir göstərir.

### **“Uşaqlar arasında internetdən istifadə səviyyəsinin ölçülməsi məqsədilə aparılmış araştırma”nın tədqiqat metodikası**

#### **❖ Uşaqların internetdən istifadəsi**

**1. Internetdən istifadə ilə bağlı üstünlüklərə baxmayaraq, sürətli texnoloji irəliləyişlər, internet xidmətləri və tətbiqlərinin çeşidinin böyüməsi, eləcə də internetin getdikcə artan əhatə dairəsi texnologiyanın nəticəsi ola biləcək təhlükələrin adekvat metodlarla tanınması məsələsini zəruriləşdirir. Tədqiqatçılarımız internet inqilabının “mənfi tərəfi”nin gənc internet istifadəçilərinə zərər vurmaq və ya onlardan sui-istifadə üçün yeni yollar açacağını müşahidə etmişdir. Internetin uşaqlara qarşı pis rəftarın, cinsi və psixoloji zorakılığın ümumi qəbul edilmiş bəzi formalarının təqiblənə**

## Giriş

İnternet istifadəyə verildiyi gündən uşaqlar arasında rəqəmsal istifadədə böyük artımın şahidiyik. İnternetdən istifadə və elektron cihazlara sahibolma yaşı sürətlə cavanlaşır, onlayn-virtual keçirilən vaxt uzanır və daha çox virtual platforma, program və oyun sektorunun fəaliyyət növü və miqdarı hər il artır. Məlum məsələdir ki, bu, uşaqların həyatlarına əhəmiyyətli dərəcədə təsir göstərir, davranış və təcrübələrinin formallaşmasına böyük rol oynayır. Apardığımız sorğu valideynlərin, uşaq baxıcılarının və peşəkarların sürətlə dəyişən onlayn dünyani idarə etmələrinə dəstək verməklə yanaşı, ilk növbədə texnologianın yaratdığı risklərin araşdırılmasına yönəlmüşdür. Son illərdə apardığımız tədqiqatlar göstərir ki, həmin risklər bərabər şəkildə yayılmışdır və ən həssas uşaqların zərərgörmə ehtimalı təhlükəli dərəcədə yüksəlir. Bununla belə, internetin müsbət təsir və nəticə üçün böyük imkanlarının mövcudluğu da danılmazdır. Onlayn formatda məşğuliyyət uşaqlara əlaqə qurmağa, öyrənməyə, ilham almağa və yeniliklər yaratmağa imkan verir. İnternet texnologiyası və rəqəmsal media onların ev, məktəb və sosial həyatlarının mərkəzinə çevrilib. Bu, bəlkə də COVID-19 böhranı zamanı və son dövrlərdə özünü daha çox təsdiqləmişdir. Dünya üzrə aparılmış təhlillər göstərir ki, uşaqların onlayn təhlükəsizliyi və maarifləndirmə kontekstinin zəifliyi ciddi şəkildə əlverişsiz virtual mühitin formallaşmasına səbəb olur. Bir neçə məşhur tədqiqatlar nəticəsində problemlili “ekran vaxtı” termini yaranmışdır.

Bu sorğunun əsas hədəfi ölkəmizdə bütün uşaqların onlayn mühitdə inkişaf edə bilməsinin təmini və mütləq şəkildə onlayn olmağın uşaqlara təsirini öyrənməkdir. Biz əvvəlcə rəqəmsal dünyada “müsbət” və “mənfi” tendensiyaların səviyyəsini müəyyənləşdirmək üçün xüsusi indikator əsaslı suallar hazırladıq və onlara təriflər vermək üçün kibertəhlükəsizlik və uşaqların inkişafı üzrə mütəxəssislərlə dərinləşdirilmiş sorğular həyata keçirdik. Rəqəmsal dünyada uşaqların və ailələrin təsir aspektlərini və rəqəmsal iştirakdan ən çox təsirlənən aspektin dörd ölçüsünü (inkişaf, emosional, fiziki və sosial) kateqoriyalara ayırdıq. Hər biri üçün həm müsbət, həm də mənfi nəticələri nəzərə alınaraq, güclü tədqiqat prosesi vasitəsilə Azərbaycanın 7 bölgəsi üzrə rəqəmsal dünyanın uşaqların və gənclərin inkişafına təsirinə yönəlmış sorğular da aparılmışdır.

Ölkəmizdə informasiya cəmiyyətinin qurulması, İKT-nin bütün sferalara geniş tətbiqi istiqamətində sistemli fəaliyyət reallaşdırılır. Bununla bağlı bir sıra qanunlar, dövlət proqramları qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"da informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəciliyində hərtərəfli

tətbiqindən ötrü bir çox istiqamətlərdə işlərin aparılması nəzərdə tutulmuşdur. Elektron mühitdə məlumatların qorunması, ölkənin informasiya məkanının təhlükəsizliyinin təminini, İKT-dən istifadədə inamın artırılması, həmin sahəni tənzimləyən normativ-hüquqi bazanın inkişaf etdirilməsi, məlumatlandırma və maarifləndirmənin həyata keçirilməsi Milli Strategiyanın əsas məqsədlərindəndir. E-dövlətin qurulmasında təhlükəsizlik məsələləri həlli vacib olan problemlərdən biridir. E-dövlətin həm öz elementləri, həm də xarici mühit informasiyanın təhlükəsizliyinin pozulmasına yönəlmış çoxsaylı təhdidlərin mənbəyidir. Elektron mühitdə informasiya mübadiləsi zamanı müxtəlif təhlükələrə rast gəlmək mümkündür. Təhlükələrlə qarşılaşmanın əsas hissəsi bu mühitdə daha az təcrübəsi olan uşaqların payına düşür. Milli Strategiyada “uşaqların qanunazidd və təhlükəli kontentdən qorunması üçün “təhlükəsiz internet” mexanizminin işlənilməsi və tətbiqi” informasiya təhlükəsizliyinin təmin edilməsində əsas hədəflərdən biri kimi nəzərdə tutulmuşdur.

Araşdırırmalar göstərir ki, dünya üzrə uşaqlar bir çox hallarda internetdə aldadılır, zorakılığa məruz qalır, texniki və sosial-psixoloji təhdidlərlə üzləşir. Internetdə ziyanlı məlumatlarla zəngin səhifələrin mövcudluğu uşaqların bilmədən yaşına uyğun olmayan və ya aqressiyanı, zorakılığı təbliğ edən mətnlərlə rastlaşması ehtimalını çoxaldır. Sosial şəbəkələrdə, çat və forumlarda da yeniyetmələr təhqirlə, qeyri-etik davranışla qarşılaşırlar. Bu cür mənfi təsirlərə məruz qalan uşaqlar üçün bütün bunlar bəzən onun həyatına təsir edən və silinməyən izlər buraxa bilən nəticələrə gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, internetdə informasiya heç bir senzura, qadağalar, qaydalar və reqlamentlər olmadan yerləşdirilir. Ona görə də, uşaqlar hər dəfə internet resurslarından istifadə edərkən təhlükəli və zərərli informasiyalarla zəngin bir dünya ilə təkbətək qalırlar. Bu da onların mənəvi-psixoloji sağlamlığına ağır təsir göstərir.

### **“Uşaqlar arasında internetdən istifadə səviyyəsinin ölçülməsi məqsədilə aparılmış araştırma”nın tədqiqat metodikası**

#### **❖ Uşaqların internetdən istifadəsi**

**1. Internetdən istifadə ilə bağlı üstünlüklərə baxmayaraq, sürətli texnoloji irəliləyişlər, internet xidmətləri və tətbiqlərinin çeşidinin böyüməsi, eləcə də internetin getdikcə artan əhatə dairəsi texnologiyanın nəticəsi ola biləcək təhlükələrin adekvat metodlarla tanınması məsələsini zəruriləşdirir. Tədqiqatçılarımız internet inqilabının “mənfi tərəfi”nin gənc internet istifadəçilərinə zərər vurmaq və ya onlardan sui-istifadə üçün yeni yollar açacağını müşahidə etmişdir. Internetin uşaqlara qarşı pis rəftarın, cinsi və psixoloji zorakılığın ümumi qəbul edilmiş bəzi formalarının təqiblənə**

**biləcəyi yeni bir vasitə kimi fəaliyyətini nəzərə alaraq, “İnternet istifadəsi üzrə” tədqiqat aparılması zamanı aşağıdakı standartlardan istifadə olunmuşdur.**

- internetin əsas əməliyyatları və konsepsiyaları;
- sosial, etik, demoqrafik və insani məsələlər;
- texnologiya məhsuldarlığı alətləri;
- texnoloji kommunikasiya vasitələri;
- texnoloji tədqiqat vasitələri;
- texnologiya problemlərinin həlli və qərar qəbulu vasitələri.

#### **❖ Sosial-demoqrafik göstəricilər**

Yaş strukturu göstəricilərinin tədqiqatı və proqnozlaşdırılması internet istifadəçilərinin və onun müxtəlif qruplarının mütənasibliyinin perspektiv hesablamalarını, kiber və zorakılıq səbəblərinin qanuna uyğunluqlarını müəyyənləşdirmək üçün əhəmiyyətlidir. Bəzi tədqiqatlar göstərmışdır ki, uşağın yaşı və cinsi kimi digər sosial-demoqrafiya ilə əlaqəli xüsusiyyətlərin əhəmiyyətli dərəcədə nəzərə alınması vacibdir. Bu sosial-demoqrafik tələblərin azyaşlıların internetdə keçirdikləri vaxtla əlaqəli olması çox yüksəkdir. Uşaqların internetdən istifadəsi və rifahı ilə bağlı son elmi araşdırmalar zamanı daha çox qızların qeyri-mütənasib şəkildə mənfi təsirə məruz qaldığı aşkarlanıb və bu gender fərqləri ilə bağlı əlavə araşdırılmalara ehtiyacı nəzərə alaraq aşağıdakı standartlardan istifadə edilmişdir.

- **Cinslər üzrə internetdə kontentlər üzrə seçim alətləri;**
- **Psixoloji və fiziki zorakılığın yaş kateqoriyaları;**

#### **❖ Valideyn vasitəciliyinin ölçüməsi**

Uşaqların daha erkən yaşlarında rəqəmsal mediadan istifadəsi valideynlər üçün aktual problemə çevrilir. Valideynlərin azyaşlı uşaqların onlayn fəaliyyətlərinə necə rəhbərlik etdiyinə dair tərəfimizdən internet sorğusu keçirilib. Apardığımız təhlil göstərdi ki, valideynlər internet üzrə də qismən televiziya və video oyunlar üçün tətbiq etdikləri eyni strategiyalardan bəhrələnlərlər. Vasitəcilik indikatorunun ölçülməsində “Birgə istifadə”, “Aktiv vasitəcilik”, “Məhdudlaşdırıcı vasitəcilik”, “Nəzarət” və “Texniki təhlükəsizlik” adlı standartlardan istifadə edilmişdir. Vasitəciliyin ölçülməsində, əsasən uşağın yaşı və onlayn davranışları (məsələn, oyun, sosial şəbəkələr, təhlükə ilə üzləşməsi və s.), həmçinin evdəki kompüterlərdən istifadə və valideynlərin kompüter/internet bacarıqları ilə proqnozlaşdırma nəzərə alınmışdır.

## ❖ Uşaqların həyat məmənuniyyətinin təhlili

İnternetin müsbət və mənfi tendensiyalarının həllədici təsir faktorlarını müəyyənləşdirmək üçün 7 bölgədə uşaqların internet-virtual rifah vəziyyətini xarakterizə edən statistik məlumatların korrelyasiya-regressiya təhlili tərəfimizdən həyata keçirilib. Uşaqların ailələri və dostları ilə yaxın münasibətlərinin keyfiyyəti, həyatdan məmənunluqları internetdə sərf elədikləri vaxtdan daha güclü təsirə malikdir. Buna görə də onlayn keçirdikləri vaxtin məhdudlaşdırılmasına deyil, onların ailələri və dostları ilə münasibətlərinin keyfiyyətinə diqqət yetirmək lazımdır. Qeyd olunanlara əsasən, aşağıdakı standartlar tətbiq edilərək bu indikator üçün sorğu sualları hazırlanmışdır.

- **“Ekran vaxtı” sindromu**
- **Ailə mühitinin internet istifadəsinə təsiri**
- **Asılılıq və virtual rahatlıq**
- **Şəxsi həyat dəyərlərinin paylaşılması**
- **Onlayn mühitin oflayn mühitə transilyasiyası**
- **Məhdudiyyətlərin uşaqların düşüncəsinə təsiri**

## ❖ Rəqəmsal bacarıqlar

Valideyn və ya dayə vasitəciliyi uşaqların onlayn olmaq təcrübəsinə, risklərin və zərərin hallarına, həmcinin rəqəmsal bacarıqların inkişafına təsir göstərə bilər ki, bu da azyaşlıların subyektiv rifahına kömək edir. Uşaq və valideynin rəqəmsal bacarıqları aşağı olduqda məhdudlaşdırıcı vasitəciliyə üstünlük verilməsi onlayn riskləri önləməklə yanaşı, həm də rəqəmsal bacarıqları öyrənmək və ya təkmilləşdirmək kimi onlayn imkanların kəskin şəkildə azaldılmasına gətirib çıxarır. Rəqəmsal intellekt və ya “RB” fəndlərə çətinliklərlə üzləşməyə və rəqəmsal həyatın tələblərinə uyğunlaşmağa şərait yaranan sosial, emosional və intellektual qabiliyyətlər toplusudur. Tədqiqatımızda bu qabiliyyətləri aşanlıq üçün aşağıdakı standartlardan istifadə olunmuşdur:

- **Rəqəmsal şəxsiyyət:** Öz onlayn şəxsiyyətini və nüfuzunu yaratmaq və idarə etmək bacarığı. Bura uşağın onlayn şəxsiyyəti haqqında məlumatlılıq və onlayn mövcudluğun qısa və uzun müddətli təsirinin idarə edilməsi daxildir.
- **Rəqəmsal istifadə:** Onlayn və oflayn həyat arasında sağlam bir tarazlığa nail olmaq üçün rəqəmsal cihazlardan və mediadan istifadə və idarəetmə bacarığı.
- **Rəqəmsal təhlükəsizlik:** Onlayn riskləri (məsələn; kiber zorakılıq, asılılıq, təhlükəli və əxlaqi dəyərlərə zidd kontentlər) idarə etmək, eləcə də bu risklərdən qaçmaq və onları məhdudlaşdırmaq bacarığı.
- **Rəqəmsal emosional intellekt:** Empatiya biliklərinə sahiblənmək və onlayn platformada başqaları ilə yaxşı münasibətlər qurmaq bacarığı.

- **Rəqəmsal ünsiyyət:** Rəqəmsal texnologiyalar və mediadan istifadə edərək başqaları ilə ünsiyyət qurmaq və əməkdaşlıq bacarığı.
- **Rəqəmsal savadlılıq:** Məzmunu tapmaq, qiymətləndirmək, istifadə etmək, paylaşmaq və yaratmaq bacarığı, həmçinin hesablama düşüncəsində təkmilləşmə.
- **Rəqəmsal hüquqlar:** Şəxsi və qanuni hüquqlar, o cümlədən, məxfilik, zorakılıq və nifrət nitqindən müdafiə hüquqlarını anlamaq və müdafiə etmək bacarığı.

#### • Risk və zərər

Internetdən istifadə və uşaqların rıfahı ilə bağlı əsas narahatlıqlar arasında onlayn təhlükələr və başqaları arasında kiberzorakılıq, qəddarlıq, qanunazidd hərəkətlərin təbliği və zərərli məzmunlu məlumatların təsirinə məruz qalma kimi müxtəlif nüanslar var. Smartfon texnologiyasından istifadə uşaq və yeniyetmələr arasında psixi sağlamlığın, eləcə də davranış problemlərinin kəskinləşməsinə şərait yaratmışdır. Tədqiqatımızda bu məsələləri araşdırmaq üçün aşağıdakı standartlardan istifadə olunub:

- **Uyğun olmayan məzmunla rastlaşmağın təhlili**
- **Zərərli məzmunlu məlumatlar qarşısında reaksiya təhlili**
- **Risklərə səbəb olan platforma və tətbiqlərin təhlili**
- **Oyun sektorunda istifadə kateqoriyalarının təhlili**
- **Asılılığa səbəb olan halların təhlili**
- **Paylaşılan şəxsi məlumatların kateqoriyalarının təhlili**
- **Onlayn tanışlığın fiziki tanışlığa translyasiyası**
- **Zərərlə bağlı ümumi təcrübələr**
- **Internetdə və ya daxil olduğu mühitdə qarşılaşdığı təhlükələr**
- **Internetdə uşaqların zorakılığa məruz qalma yolları**
  
- **Uşaqların internetdən istifadə etdiyi yerlər**

Yaşayış yeri və sosial-iqtisadi vəziyyət hər bir uşağın internetdən istifadə şəraitinə mütləq şəkildə təsir göstərir. Internet əlçatanlığını nəzərə alaraq demək olar ki, istifadə statistikası (kütləvilik) şəhər, rayon, kənd və qəsəbələrə görə dəyişir.

#### **Təhlükəsizliyə dair məsləhətlər**

Sonrakı nəsillərin əvvəlkilərdən, xələflərin sələflərdən daha çox məlumat əldə etməsi təbiidir. İndi planşetlər, noutbuklar və smartfonlar, o cümlədən, məktəbdə və evdə virtual öyrənmə üçün digər platformalar geniş yayılıb. Buna görə də uşaqların internetə təhlükəsiz şəkildə daxil olması üçün sənədə mütəxəssislərimiz tərəfindən məsləhətlər əlavə edilmişdir.

## **Tədqiqat metodikası və nəticələrin təhlili**

Sorğu tədqiqatı bir sıra prosedurları özündə əhatələyir. Mərhələli təsnifatda bu prosedurlar aşağıdakı formada həyata keçirilib.

### **Konseptualizasiya**

*Əsas məqsəd uşaqlar arasında internetdən istifadə səviyyəsinin ölçülməsidir. Tədqiqat uşaqlarda rəqəmsal mühitdən (vasitələrdən) istifadə və onların rifahi sahəsində texnologiyadan istifadə və psixometrik inkişaflarını araşdırmaq məqsədi daşıyır. Əsas hədəfimiz uşaqlarda “ekran vaxtı” və rəqəmsal mühitdən (vasitələrdən) istifadə sahəsində əsas anlayışları müəyyənləşdirməklə, bu ölçüləri kəmiyyətləndirən mövcud tədqiqat paradigmalarının və ölçmə vasitələrinin sintezi, gələcək tədqiqat meyarlarının işlənib hazırlanmasına rəhbərlik etmək üçün analitik təhlilin hazırlanmasıdır.*

### **Sxematizasiya**

2013-cü və 2022-ci illər arasında dərc edilmiş 70 mənbənin (126 verilənlər bazası, 14 ədəbiyyat) əhatə dairəsinin təhlili bir sıra hallar, istifadəçilərin demoqrafik vəziyyəti və alətlər üzrə 157 ölçmə alətindən istifadə edilib. Emprik və sosialoji araşdırımada hədəf kütləsi kimi, 18 yaşadək uşaq və ya gəncləri əhatə edərək, rəqəmsal mediadan istifadənin ölçülməsi üçün ən azı bir qiyamətləndirmə metodunun daxil edilməsi zəruri şəkildə qəbul olunub. Rəylər və digər cavab variantları da tətbiq edilərək tədqiqatın daha rahat formada aparılmasına şərait yaradılmışdır.

### **Hədəf grunu**

Respondentlər respublikamızın müxtəlif regionlarında yaşayan uşaqlar olmuşdur. Regionlarda yaşayan 2028 nəfər (1025 onlayn, 1003 oflayn) arasında internetdən istifadə səviyyəsinin ölçülməsinə dair sorğu keçirilmişdir. Anketedə əksini tapan sualların bir qismində bir neçə cavab variantı seçmək imkanı yaradılmışdır. Dərinləşdirilmiş intervju suallarının əhatə dairəsi mümkün qədər geniş olub, uşaqların internetdən istifadəsi, təhlükələr və valideynlərin maarifləndirilməsi haqqında məlumatları özündə əks etdirir. Sorğu Bakı, Ağdam, Göygöl, Daşkəsən, Bərdə, Naxçıvan, Qazax, Salyan, Gəncə, Lənkəran, Qəbələ şəhər və rayonlarında yaşayan respondentlərin iştirakı ilə oflayn və onlayn formada reallaşdırılıb.

## **Məqsəd**

Məqsəd, "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nın icrası üzrə Tədbirlər Planının 5.4.16-cı bəndinə uyğun olaraq, uşaqların internet məkanında, sosial şəbəkələrdə zərərli informasiyadan qorunması istiqamətində problemlərin öyrənilməsi, statistik təhlilin aparılması, sözügedən sahədə mövcud milli və beynəlxalq hüquq normalarının müqayisəli təhlili, həm də beynəlxalq təcrübənin əlaqəli formada öyrənilməsi, habelə bu sahədə müvafiq əməli tövsiyələrin verilməsidir.

## **Təhlil prosesi və nəticə**

Yekun olaraq demək mümkündür ki, son bir neçə ildə uşaqların internetdən istifadəsi xeyli dərəcədə artıb. Bu, texnologiyanın yüksəlişi və internetə çıxışın asanlaşdırılması ilə bağlıdır. Tədqiqatımızın əsas hədəfi uşaqların internet məkanında, sosial şəbəkələrdə zərərli informasiyadan qorunması istiqamətində valideynlərin belə potensial risklərdən xəbərdar olmaları, müvafiq dövlət qurumlarını konkret statistik nəticələrlə tanış etməklə müxtəlif təlim, tədbir və konfransların keçirilməsinə şərait yaratmaq və maarifləndirmə sahəsindəki işlərin keyfiyyətini yüksəltməkdir.

## **Emal prosesi və araşdırma heyəti**

Rəqəmsal texnologiyanın uşaqların rifahına ən çox təsir göstərə biləcəyi (həm müsbət, həm də mənfi mənada) həyat sahələri kimi müəyyən edilmiş dörd əsas ölçüyə əsaslanaraq emal prosesi həyata keçirilmişdir. Həmin meyarlar aşağıdakılardır:

- İnkişaf rifahı – idrak imkanlarının reallaşdırılmasının və təhsil potensialından əldə edilməsinin təhlili**
- Emosional rifah – sağlam emosional inkişafın təhlili**
- Fiziki rifah – fiziki təhlükəsizlikdə texnologiyadan istifadə; dəstəkləyici və ya əlçatanlıq texnologiyalarına giriş-çıxışın olmamasının təhlili**
- Sosial rifah – onlayn icmalarla sağlam qarşılıqlı əlaqənin; müsbət və davamlı onlayn şəxsiyyətin saxlanılmasının; baxım və istismar risklərinin idarə edilməsinin təhlili**

Məlumatların toplanması və araşdırılmasında xüsusi indikatorlardan (alətlər və ədəbiyyat) və mütəxəssis heyətinin fikir və təkliflərindən istifadə edilib. Mütəxəssis heyətinin (məktəb müəllimləri, psixoloqlar, uşaq baxıcıları, kibertəhlükəsizlik mütəxəssisləri və ictimai birlik sədrələri) onlayn imkanlarından yararlanmaqla virtual dərinləşdirilmiş sorğular aparılıb. Peşəkar qruplarımız tərəfindən tədqiqatlarda dəqiq məlumatların əldə edilməsi, müşahidəsi, ölçülməsi və təhlilinin sistematik üsulu müəyyənləşdirilib. Nəzərdə tutulmuş respondent sayından daha artıq hədəf kütləsi ilə öncədən təsdiq olunmuş anket (**əlavə 1 - əlavə sənəddə anketlə tanış olmaq mümkündür**) əsasında sorğu həyata keçirilib.

### **Internet təhlükəsizliyinin uşaqlar üçün əhəmiyyəti**

#### ***Internet təhlükəsizliyi, e-təhlükəsizlik və ya kibertəhlükəsizlik;***

Hər hansı onlayn cinayət və ya fırıldaq halları üzə çıxdıqda belə terminləri tez-tez eşidirik. Bəs bunlar geniş mənada necə anlaşılır?

Sadə dillə desək, onlayn təhlükəsizlik hər dəfə internetdən istifadə zamanı diqqətli və ehtiyatlı olmaq üçün tələb edilən rəqəmsal davranışlar aktıdır. Bu aktlar kompüter, mobil telefon və planşetlərə qədər internetə çıxışı olan bütün texnoloji cihazları əhatə edir. Onlayn təhlükəsizliklə şəxsi məlumatlarınızı təhdid altına alan, şübhəli ünsiyətlərə səbəb olan, hətta psixi sağlamlığınıza və rifahınıza mənfi təsir göstərə biləcək onlayn təhdidlərdən, zərərlərdən və risklərdən qorunmaq mümkündür.

### **Uşaqlar üçün internet təhlükəsizliyi**

Uşaqların internet təhlükəsizliyindəki təhdidlərə - məxfiliyə müdaxilə, kiber zorakılıq, zərərli kontentlərə çıxış, qanunvericiliyin pozulmasına səbəb olan informasiyalar, suisid, təcavüz və s. hallar daxildir.

Rəqəmsal təhdidləri aşağıdakı formada sıralamaq olar:

## 1. Uyğun olmayan məzmun

Onlayn mühitdə vulqar, əxlaqa zidd və qeyri-münasib məzmunlarla dolu kontentlər mövcuddur ki, uşaqların həmin məlumatlarla erkən yaşda üzləşməsi çox təhlükəli nəticələrə səbəb ola bilər: Bunlar aşağıdakılardır:

- Əxlaqa zidd məzmun
- Hücum aktları olan zoraklıq və ya qrafik məzmun
- Musiqi və ya video fayllara giriş, zərərli multimedia materialın endirilməsi və istifadəsi
- Pis vərdişləri təbliğ edən və asılılıq yaradan rəqəmsal oyunlar



xəyalı gerçekliklər, şokoladlar və s.) şəklindədir. Uşaqlar belə zərərli reklamlara klikləməklə rəqəmsal təhdidlərlə üzləşə bilərlər.

## 3. Şəxsiyyət oğurluğu

Bəzən uşaqlar mühazirə və ya dərslər üçün müəllimləri ilə asanlıqla əlaqə qurmaq məqsədilə rəqəmsal ünsiyyət proqramları və ya sosial media platformaları kimi vasitələrdən istifadə edirlər. Bu alətlərin istifadəsi rəqəmsal inkişafa səbəb olsa da, təhdidlərlə üzləşmək ehtimalı yaradır. Belə ki, internet təhlükəsizliyi təmin edilməsə, həmin

## 2.Zərərli program

Zərərli program istifadəçilərin şəxsi məlumatlarını və ya məxfi məlumatları oğurlamaq məqsədilə cihazlara zərər verməkdən ötrü yaradılmış programdır. Məsələn; viruslar, troyanlar, casus proqramlar və s. Onlar uşaqlar üçün cazibədar olan xüsusi reklamlar (ən son oyuncaqlar, video oyunlar,



platformada qeyd olunmuş nömrələr, ad, yaş, ünvan, fotolar və s. məlumatların kiber hücumlar vasitəsilə oğurlanması ilə nəticələnər.



#### 4. Fişinq

Fişinq, e-poçt əlavələrində və ya söhbətlər zamanı istifadəçi adları, parollar, əlaqə nömrəsi kimi həssas məlumatları toplamaq üçün istifadə edilən rəqəmsal təhlükədir. Uşaqlar mənbəyi məlum olmayan e-poçt bağlantılara klik edərsə, cihaz ələ keçirilə və məlumatlar oğurlana bilər.

#### 5. Virtual təcavüzkarlıq və ya kiberzorakılıq

Virtual təcavüzkarlar uşaqları/yeni-yetmələri zorakılıq və ya qeyri-qanuni məqsədlər üçün istismar edən internet istifadəçiləridir. Internetdən istifadə edərkən uşaqların onlayn zorakılıqla üzləşmələri mümkündür. Kiber zorakılığının müxtəlif növləri belə sıralanır:

**Təcavüz** - Kimsə onlayn formada təcavüzlə üzləşdikdə bir və ya bir neçə insan tərəfindən təhqirəmiz mesajlara və ya məcburi əlaqə saxlamaq cəhdlerinə məruz qalırlar. İnsanlar sosial media vasitəsilə, eləcə də mobil telefonları (yazışma və zənglər) və e-poçt vasitəsilə təqiblənə bilər. Qurbanın alacağı təmasların əksəriyyəti zərərli və ya təhdid xarakterli təsirlər olacaq.



**Doxing<sup>1</sup>** – Doxing bir fərd və ya bir qrup insanın başqa şəxsin ev ünvanı, mobil telefon nömrəsi və ya iş yeri kimi şəxsi məlumatlarını həmin şəxsən icazəsiz sosial mediada və ya ictimai forumlarda yaymasıdır.

<sup>1</sup> Sənədlərin izlənilməsi, hər hansı şəxsin özəl məlumatlarının internet vasitəsilə araşdırılması və dərci təcrübəsinə əks etdirən qisaltma.- **Ədəbiyyat siyahısı- 31**

**Cyberstalking<sup>2</sup>** - Təcavüz kimi bu rəqəmsal təhdid də cinayətkarın qurbanla əlaqə qurmaq üçün davamlı səylər göstərməsini əhatə edir. Lakin təcavüzdən çox fərqlənir. Çünkü onlayn təhdiddən sonra oflayn görüşə məcbur edilməsi kimi, zərərli hallara səbəb ola bilir.

**Swatting<sup>3</sup>** - Kiminsə bir ünvanda baş verən təhlükəli hadisələrlə bağlı təcili yardım xidmətlərinə zəng etməsidir. Swatting onlayn oyun şəbəkələrində daha çox yayılmışdır.

**Saxta profillər** – Saxta sosial media hesabları bir şəxsin və ya brendin nüfuzuna xələl gətirmək məqsədi ilə yaradıla bilər. Qurbanın ictimaiyyətə açıq şəkillərini əldə etmək və hesabın mümkün qədər orijinal görünməsini təmin etməklə asanlıqla reallaşdırılır.

**Internet asılılığı** - Bu problem internetin inkişafından sonra ortaya çıxb. Bəzi insanlar virtual aləmə o qədər aludə olurlar ki, günün çox hissəsini - təxminən 18 saatda qədərini kompüter arxasında keçirirlər. Uşaq və yeniyetmələrin hər şeyi öyrənmək istəyi internetdə saatlarla vaxt sərfinə səbəb olur və getdikcə ondan asılı vəziyyətə düşürlər. Belə uşaqlar dərslərinə yaxşı hazırlaşa bilmir, yeməyini vaxtlı-vaxtında yemir, real ünsiyyətdən daha çox virtual təmasa üstünlük verir, sosiallaşmağı bacarmır, bir sözlə, cəmiyyətdən uzaq qaçırlar. Onların sağlamlığı ilə bağlı problemlər yaranır (gözləri zəifləyir, fiziki görkəmi dəyişir və s). Internetdən asılılığın ən təhlükəli cəhətlərindən biri, belə uşaqların cinayətkarların hədəfinə çevrilməsidir.


**Mərc oyunları** - Uşaqların internetdə saatlarla vaxt keçirməsinə səbəb olan məqamlardan biridir. Adı oyun saytlarında iştirakçıların oyunu pulları ilə udmasına və uduzmasına yol verilir. Pullu oyunlar olan saytlarda isə həqiqi pullar vasitəsilə oynanılan oyunlar yerləşdirilir.

<sup>2</sup> Fərdi, qrupu və ya təşkilati təqib etmək və ya təqib üçün internetdən, yaxud digər elektron vasitələrdən istifadə etməkdir. **Ədəbiyyat siyahısı-13**

<sup>3</sup> Təcili yardım xidmətini (təcili yardım dispetçerini aldatmaq kimi vasitələrlə) başqa bir şəxsin ünvanına polis və ya fövqəladə hallar xidmətinə cavab qrupu göndərmək üçün aldatmaqla cinayət təqib taktikasıdır. **Ədəbiyyat siyahısı-5**


## Sorğunun nəticələrinin statistik və analitik təhlili

### 1.1.Cins (respondentin cinsi)



Bölgələrin sosial-iqtisadi vəziyyəti, adət-ənənələr və internet əlcətanlığı kimi indikatorlara əsasən qadın cinsinə mənsub olanların sorğu prosesindən iştirak etmək istəyi daha aşağı olmuşdur. Sorğuda iştirak könüllük əsasında aparılmış və respondentlərin anket formasında qeyd olunmuş suallarla tanışlığı zamanı, qadın cinsinə mənsub olanların çoxluğunun imtina etməsinə səbəb olmuşdur. Ümumilikdə respondentlər 71%-i kişi və 29%-i qadın cinsinə mənsub olmaqla 2028 nəfər təşkil etmişdir.

### 1.2.Yaş (respondentlərin yaşı)




Sorğuda iştirak edən respondent-lərin yaş qrupu 18 yaşadək uşaqlardır. Diaqramdan göründüyü kimi, sorğuda 59%-lə 16-18 yaş aralığında olan gənclər üstünlük təşkil

edir. Yaşa görə internet təhlükəsizliyi mütəmadi standartlar əsasında daim dəyişir. Qeyd etmək istərdik ki, respondentlərdən 6-12 yaş aralığında olanların sayı 133, 12-16 yaş aralığında 697, 16-18 yaş aralığında olanların sayı isə 1198 nəfərdir.

## Yaşayış yeriniz haradır?


### 1.3. Regional bölgelərin təsnifikasi



Sorğu Bakı, Ağdam, Göygöl, Daşkəsən, Bərdə, Naxçıvan, Qazax, Salyan, Gəncə, Lənkəran, Qəbələ şəhər və rayonlarında yaşayan respondentlərin iştirakı ilə reallaşdırılıb. Sorğunun respublikamızın müxtəlif bölgələrində keçirilməsi mövzu ilə bağlı olaraq dəqiq indikatorların (Uşaqların internetdən istifadəsi, valideyn vasitəciliyinin ölçülməsi, uşaqların həyat məmənuniyyətinin rəq-ressiya təhlili, rəqəmsal bacarıqlar, risk və zərər, internetdən istifadə edilən yerlər) və təsir mexanizmlərinin araşdırılmasına dəstək göstərir.

## 1.4.İnternet istifadəsində vaxt aralıqları.


İnternetdən hansı vaxt aralığında istifadə edirsən?



Ümumiyyətlə, internetdən istifadə müddəti asılılıq, zorakılıq və kiber təhlükələrin təsirinə məruz qalmaqdə mühüm risk amilidir. Uşaqların həmin vaxt aralığının düzgün və keyfiyyətli tərtibi internetdə təhlükəsiz mühitə şərait yaradır. Diaqramdan da göründüyü kimi, internetdə keçirilən vaxt aralığının gündəlik fonunda 74.75% (1516 nəfər) olması ölkəmizdə internet təhlükəsizliyin təmini üçün çox vacibdir. Həftəlik istifadə 414 nəfər olmaqla (20.41%) və aylıq istifadəçi sayı daha az - 98 nəfər (4.83%) təşkil etmişdir.

## 1.5.İnternetdə keçirilən zaman

Hər gün internetdə nə qədər vaxt keçirirsən?




**Uşaqların internetdən istifadəsi, həyat məmənuniyyəti və valideynlərin vasitəçiliyi.**

([Https://doi.org/10.3389/fpsyg.2021.698176](https://doi.org/10.3389/fpsyg.2021.698176)) Uşaqların Onlayn Data Setinin Təhlili) adlı tədqiqatda internetdə keçirdikləri vaxtin onların yaşı, cinsi, sosial-iqtisadi statusu

(SES), emosional problemləri, ölkə və ailə mühiti faktorlarını nəzərə alaraq həyatdan məmənunluq hissi ilə birbaşa əlaqəli olduğu sübuta yetirilmişdir. Aparduğumız sorğunun nəticələrinə əsasən, internetdə keçirilən müddətlər 1 saatdan az 9.02%, 1-3 saat 20.76%, 3-5 saat 31.31%, 5 saatdan çox 35.01% və daimi interneti olmayanlar isə 3.90% təşkil etmişdir.

## 1.6. Internet mühitinə daxil olma forması

### İnternetə necə daxil olursan?



Texnologiyaların sosial həyatın mərkəzinə çevrilməsi prosesi COVID-19 böhranı zamanı və son vaxtlarda özünü ən yaxşı şəkildə təsdiqləmişdir. Xüsusən qapalı mühitlərdə internetdən istifadə ölkəmizdə də geniş yayılıb. Sorğuda respondentlərin 763 nəfəri internet mühitinə evdən valideynlərinin/qəyyumlarının kompüteri və ya mobil telefonu, 852 nəfər öz kompüteri, 1894 nəfər mobil telefon, 263 nəfər internet klubları, 183 nəfər dostunun evi, 98 nəfəri qohumun evi, 17 nəfəri məktəb və 3 nəfər digər vasitələrlə daxil olduqlarını bildiriblər.

## 1.7.Valideynin internet istifadəsi ilə bağlı qaydaları



Dünyadakı təhlillər göstərir ki, valideynlər övladlarının müstəqillik və məxfiliyə ehtiyaclarının artması səbəbindən onların internetdəki fəaliyyətləri, xüsusən də yeniyetmələr haqqında yaxşı məlumatlı deyillər. Internet fəaliyyətinə nəzarət etmək əvəzinə uşaqtan və ya yeniyetmədən internetlə bağlı kömək istəyən çoxsaylı valideynlərin olduğunu göstərən bir sıra müşahidə və tədqiqatlar mövcudur. Sorğumuzda respondentlərin 67%-inin (1352 nəfər) "xeyr" cavabını seçməsi, valideynlərin rəqəmsal media savadlılığının artırılması istiqamətində fəaliyyətə ehtiyacı olduğunu göstərir.

## 1.8.Uşaqların internet məhdudiyyətlərinə münasibəti




Uşaqların internetdən istifadəsinə məhdudiyyətlərin qoyulmasına gəlincə, sorğuda iştirak edən respondentlərin 34%-i (695 nəfər) ailələrdə valideynlərin belə bir addım

atdıqlarını bildiriblər. Əslində, bu, məyusedici statistik göstərici kimi də qiymətləndirilə bilər və təhlil, belə valideynlərin narahat olmadıqlarını və böyük bir risk görmədiklərini göstərir. Onu da qeyd etmək lazımdır ki, internet texnologiyalarının inkişafı və verdiyi imkanlara görə (bilik, bacarıq, ünsiyyət, virtual reallıq) respondentlər arasında 60% (1218 nəfər) daha çox vaxt keçirmək istədiklərini, 6% (115 nəfər) onlara etibar olunmadığını qeyd etmişdir. Ümumiyyətlə, valideyn-övlad münasibətində güvənmək və azad düşüncəyə hörmət uşaqların qarşılaşdıqları risk və təhlükələrdən xəbərdarlıqla düzgün tənasibdir.

Araşdırımlar göstərir ki, valideyn güvensizliyi uşaqları deepweb<sup>4</sup>, darkweb<sup>5</sup> və digər zərərli kontentlər (təcavüz, bulinq, qumar, şantaj, şəxsi həyat paylaşımıları və s.) qarşısında aciz qoyur və çox vaxt valideynlər problem yarandıqdan sonra xəbərdar olurlar.

## 1.9.İnternet mühitinin müzakirəsi

İnternetdən aldığın məlumatları  
valideynlərinlə/qəyyumlarınınla müzakirə  
edirsenmi?




Internetin təhlükələri texnoloji inkişafla birlikdə daha da güclənir. Çünkü valideynlərin və ya müəllimlərin yad insanlarla danışmağın və ya görüşməyə razılığın (oflayn görüş) təhlükələri barədə xəbərdarlıqlarının uşaqların internetdə başqaları ilə görüşməsinin qarşısının aldığı beynəlxalq tədqiqatlarda özünü göstərmişdir. (<https://aifs.gov.au/resources/policy-and-practice-papers/child-abuse-and-internet>). Uşaqların potensial riskləri və özlərini narahat hiss etdikdə görüləcək tədbirlər ilk önce internet mühitinin uşaqlarla müzakirə və güvən fonunda aparılmasıdır.

<sup>4</sup> Məzmunu standart vəb axtarış mühərrikləri tərəfindən indeksləşdirilməyən ümumdünya hörmək toru hissəsi-**Ədəbiyyat siyahısı- 21**

<sup>5</sup> Qaranlıq internet vasitəsilə şəxsi kompüter şəbəkələri istifadəçinin yeri kimi şəxsiyyəti müəyyənləşdirən məlumatları açıqlamadan anonim şəkildə əlaqə saxlaya və iş apara bilər. **Ədəbiyyat siyahısı- 18**

Respondentlərin 67,01%-i heç vaxt, 21.15%-i nadir hallarda, 10.80%-i bəzən və 1.04% isə hər zaman valideynlərlə müzakirə apardıqlarını qeyd etmişdir. Göründüyü kimi, valideynlərin rəqəmsal media sahəsində maarifləndirilməsinə və valideynlə uşaqlar arasında rəqəmsal müzakirəyə ehtiyac vardır.


### 1.10. Valideyn nəzarətinə münasibət



Valideynlərin rəqəmsal mühitdə iştirakçılığına və nəzarətinə respondentlərin 56%-i “xeyr”, 37%-i “bəli” və 7%-i isə “bilmirəm” cavabını qeyd etmişdir. Demək olar, valideynlərin rəqəmsal savadlılığının inkişafı uşaqların düzgün texnoloji vasitələrdən istifadəsi ilə birbaşa əlaqəlidir. Belə ki, uşaqlar daha tez və cəld formada texnologiyalardan xəberdar olur və qavrayırlar.

Buna görə də açıq resurslardan və sosial şəbəkələrdən uşaqların qorunması istiqamətində valideynlərin məlumatlandırılmasına birbaşa ehtiyac var. Bu işlər əlaqədar təşkilatların koordinativ fəaliyyəti ilə (tədbirlər, konfranslar, çap və elektron materiallar, maarifləndirici rolklər və s) həll oluna bilər.

## 1.11. Internet haqqında fikirlər




Əksər onlayn xidmətlər uşaqlara ensiklopediyalar, cari hadisələrin işıqlandırılması, kitabxanalara və digər maraqlı materiallara giriş kimi resurslar verir. Həmçinin Facebook, Twitter, Snapchat, Tiktok və s. kimi sosial media platformalarında oyun oynaya və dostları ilə ünsiyyət qura bilirlər. Bu, əslində ciddi problemdir. Çünkü ən yaxşı hesablamalara görə, hazırda dünyada hər üç uşaqdan biri internetdən istifadə edir (<https://www.unicef-irc.org/growing-up-connected>). Uşaqların internetdən istifadəsini, nə öyrəndiyini və onun təqdim etdiyi imkanları və riskləri öyrənmək üçün ilk önce istifadə istiqamətlərini araşdırmaq vacibdir. Buna görə də apardığımız təhlildə respondentlərin daha çoxunun internetdən dostlarla ünsiyyət, əyləncə-oyun və dərslər üçün bəhrələndiyi ortaya çıxmışdır. İnternetsiz qala bilənlərin sayı çox azdır. Mənfi təsirə məruz qalanların mövcudluğu isə internet asılılığı və təhlükəsizliyi məsələsinin vacibliyini bir daha bürüzə verir.

## 1.12.İnternet alətlərindən istifadə

Aşağıdakı məhsul və xidmətlərdən hansını müntəzəm olaraq istifadə edirsən (gündəlik və ya həftəlik)?


- Google və digər axtarış sistemləri
- Gmail və digər elektron poçt xidmətləri
- Çat proqramları: Whatsapp, Telegram, Snapchat və s.
- Sosial şəbəkələr: Facebook, Instagram, TikTok
- YouTube
- Onlayn oyunlar
- Onlayn filmlər saytları
- Onlayn kitabxana saytları



Rəqəmsal mühitə girişlər əsasən mobil telefonlar, kompüterlər və planşetlər kimi rəqəmsal cihazlar üzərindən reallaşır. Bu cihazlardan istifadə edərək kiber zorakılıqlar və təhdidlər, proqramlar, sosial media platformaları, forumlar və ya oyunlar vasitəsilə baş verir. Həmin platformalar arasındaki əlaqə (şəbəkə) uşaqlara məzmuna baxmaq, iştirak etmək və ya paylaşmaq imkanı yaradır. Nəhayət, burada ən böyük təhdidlərdən biri kiber zorakılığa tez-tez başqası haqqında mənfi, zərərli, yalan və ya mənasız məzmun göndərmək, yerləşdirmək və ya paylaşmaq daxildir. Bəzən başqası haqqında xəcalət və ya təhqirə səbəb olan şəxsi məlumatların paylaşılması ağır nəticələrə gətirib çıxarır. Belə problemləri nəzərə alaraq, internetin hansı alətlərindən istifadənin statistik təhlilinə əsasən müəyyən təhlükəsizlik strategiyası hazırlanmaq olar. Qrafikdən göründüyü kimi ən yüksək göstəricilər sosial şəbəkələr, çat proqramları, google və digər axtarış sistemləridir. Dünyanın hər yerindən azyaşlılar virtual mühitdə özlərini olmadıqları biri kimi göstərərək, saxta hesablar açır (yaş gizlədilməsi) və adlar (nickname) saxlayırlar. Bu, əslində çox təhlükəlidir və məsələyə birbaşa valideynlərin (güvən və rəqəmsal savadlılığı) nəzarət etməsi daha doğrudur. Onlayn kitabxana resurslarından istifadənin azlığı bu sahədə yeni resursların (məsələn: oyunlar, videolar) yaradılması və ya mövcud resursların marketing təbliğatının aparılmasının müəyyənləşdirilmişdir.

### 1.13.İnternet mühitinin təhlükəsizliyi


İnternetdə özünü təhlükəsiz hiss edirsenmi?  
Sənə ən uyğun ifadəni seç.



İnternetdə təhlükəsiz qalmaq internetdən istifadə edən gənclər üçün vacib məsələdir və kiber zorakılıq bütün dünyada getdikcə daha ciddi problemə çevrilir. Qeyd etmək lazımdır ki, texnologiya böyükər və uşaqlar arasında mühüm fikir əlaqəsini pozaraq mənəvi-psixoloji inkişafı təhdid edir və bir çox azyaşlıları cəmiyyətin müxtəlif zərərlə təsirinə məruz qoyur. Smartfonların və sosial medianın yaranması o deməkdir ki, zaman uşaqlarla danışıqlar aparılması üçün getdikcə daha mürəkkəb mühit formalaşdırır. Rəqəmsal dünya nəsillər arasında əlaqə vaxtını azaldır və potensial zərərli nəticələri olan bir prosesə səbəb ola bilir. Respondentlərin 59%-i (1204 nəfər) internetdə özünü təhlükəsiz hiss etdiyini, 37% (741 nəfər) hiss etmədiyini və 4% (83 nəfər) bu barədə bilmədiyini qeyd etmişdir. Təhlükəsiz hiss etməyənlər arasında ən çox rast gəlinən hallar şəxsi məlumatların oğurlanması və ya şəxsiyyətin oğurlanması ilə bağlı narahatlıqlardır. Amma nəticədən asılı olmayaraq, xüsusi vasitələrlə (filtr programı, "safesearch" tətbiqləri) internet təhlükəsizliyi təmin edilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycanda internet resurslarına giriş çox sərbəstdir və zərərli kontentlərlə rastlaşma faizi yüksəkdir. Müvafiq şəkildə internet təhlükəsizliyini təmin edən filtr kateqoriyasının siyahısı və xüsusi proqramların yaradılaraq internet çıxışını təmin edən provайдərlərə təqdimatı vacib addımdır. Əlavə olaraq, internet resursları (domen adları xidmətləri - DNS) və proqramların təhlükəsizlik standartlarından istifadə (SafeKid) bu istiqamətdə dəstək ola bilər.

## 1.14. Internet mühitindəki təhlükələr

Internetdə olduğun zaman rast gəldiyin təhlükələrdən hansılar ilə rəsləşmişən? Bir neçə cavabda seçə bilərsən.



Internetdən istifadə uşaqların uyğun olmayan məzmunlar, kiber zorakılıq və Virtual təcavüzkarlarla əlaqə kimi risklərlə üzləşməsinə səbəb olur. Azyaşlıların qarşılıqlı əlaqədə olduğu sosial media platformaları və veb-saytlardan istifadə edən virtual təcavüzkarlar yeni dost tapmaq üçün özlərinə uşaq və ya yeniyetmə görüntüsünü verirlər. Onlar uşağı ünvan və telefon nömrəsi kimi şəxsi məlumatlarını mübadiləyə sövq edə bilər və ya zəng vuranın nömrəsi vasitəsilə telefon nömrəsini görərək, onlara zəng etməyə təşviq edə bilərlər. Valideynlər övladlarını onlayn görünüb, kiminlə görüşdüyü və özləri haqqında nə paylaşıduğundan xəbərdar olmalıdır. Lakin xüsusi standartlar əsasında (məsələn: (**COPPA<sup>6</sup>**) ) 13 yaşından kiçik uşaqları onlayn qorumağa kömək edən vasitələrin müvafiq qurumlar tərəfindən istifadəsi mühüm addım ola bilər. Bu standartlar valideynin xəbəri olmadan və ilk növbədə onunla razılaşmadan uşağın şəxsi məlumatının əldə edilməməsi üçün nəzərdə tutulmuşdur. Risk təşkil edən materialı bloklamaqdan daha vacib uşaqlara təhlükəsiz və məsuliyyətli onlayn davranışını öyrətmək və onların internetdən istifadəsinə diqqət yetirməkdir. Respondentlərin ən çox məruz qaldığı təhlükələr əxlaqa zidd məlumatlar (şəkillər, video görüntülər, oyunlar və s), söhbət otağında, sosial şəbəkədə pis davranışlar, xoşagəlməz təkliflər, əxlaqdan kənar və ya qeyri-etik sözlərdir. Qanunlara zidd hərəkətləri, həyat və təhlükəsizliyə, sağlamlığa təhlükə yaradan əməlləri təbliğ edən informasiyalarla mübarizə sahəsində müvafiq işlər aparılmalıdır.

<sup>6</sup> Uşaqların Onlayn Məxfiliyinin Qorunması Aktı-Ədəbiyyat siyahısı-6

## 1.15.İnternetə çıxışı olan yerlərdə rastlaşılan zərərli məqamlar və təhlükələr

İnternetə daxil olduğun yerdə/mühitdə (məktəb, klub, internet kafe və s.) təhlükələr (alkoqol, tütün məmulatlarının (siqaret) və digər zərərli vasitələrin istifadəsi və satışı və ya birbaşa sənə təklifi, pis davranışlar, xoşagelməz təkliflər və s.) . Mümkünsə qısa məlumat yazardınız


■ Siqaret və tütün ■ Alkoqol

Siqaret və tütün, 294

Alkoqol, 75

İnternet istifadəsi və internetə çıkış yerləri haqqında verilən suallar bir qədər fərqlənsə də, biz hər iki mövzunu müxtəlif suallar fonunda ekvivalent olacaq formada araşdırmışıq. Əsasən tədqiqat iştirakçı-larından onlayn oyunlar oynayanların və onlayn söhbət proqramlarından istifadə edənlərin zərərli vərdişlərə məruz qalmaq riskini ortaya çıxarmışıq. Belə ki, dünya üzrə tədqiqatçılar siqaret, alkoqol, digər bihuşədici məlumatlar və s. fiziki vərdişlərlə ən çox onlayn oyunlar və söhbətlər zamanı internet kafelərdə və pulsuz wifi məkanlarında üzləşməni sübuta yetirmişdir. Bizim apardığımız sorğuda respondentlərin 294-nün siqaret və tütün, 75 nəfərin isə alkoqol qeyd etməsi bu məsələ ilə mübarizənin vacibliyini müəyyənləşdirir və ön plana çekir. (İnternet zonalı yerlərdə uşaqların girişü üçün yaş və valideyn razılığı bölməsinin olması və ondan sonra girişin təmin edilməsi). Zərərli vasitələrin istifadə edildiyi məkanlarda uşaqların girişinin qadağası haqqında lövhələrin və qanunvericilik tələblərinin yazılışının məcburililiyi. Bundan sonra (xüsusi lövhələrin şəkillərinin çəkilməsi və elektron xidmətlər sisteminə daxil edilməsi) obyektin fəaliyyətinə icazə verilməsinin qanunvericilikdə nəzərdə tutulması təşəbbüsü. Uşaqların girişinin icazəli yerlərdə valideynlərin açıq IP təhlükəsizlik kamerası sistemi vasitəsilə 24/7 müddətində izlənməsinin mümkünlüyü.)


## 1.16.Risk və təhlükələr qarşısında reaksiya



İnternet uşaqların öyrənməsi və inkişafi üçün əla imkanlar yaradır. Buna baxmayaraq, tənzimlənməmiş və nəzarət edilmədən internetin istifadəsi çox təhlükəlidir. Belə hallar isə uşaqları potensial istismar riski ilə üz-üzə qoyur. Bu araştırma uşaqların internetlə bağlı təhlükələr, idarəetmə strategiyaları və onları dərk etməsi haqqında anlayışın təhlili üçün aparılmışdır. Təhlükələrlə üzləşdikdə respondentlərdən 72%-i (1741 nəfər) dostuna, 23% (465 nəfər) valideyninə, 2.1% (43 nəfər) polisə, 1.7% (35 nəfər) müəllimə, 0.7% (14 nəfər) uşaq qaynar xəttinə müraciəti müəyyən-ləşdirilmişdir. Bu sahədə də valideynin maarifləndirilməsi, təhsil müəssisələrində müəllimlərin uşaqlarla əlaqəsi zamanı rəqəmsal media ilə bağlı tədbirlərin, oyunların, yarışların keçirilməsi və mütəmadi olaraq psixoloq-pedaqoqla birlikdə ən azı 1 ildən bir uşaqların rəqəmsal medianın müxtəlif təhlükələri mövzusunda aylıq statistik və analitik təhlilin aparılaraq nəticələrin dövlət qurumları ilə müzakirəsinin əhəmiyyəti müəyyən edilmişdir.


## 1.17. Fərdin internet mühitində digərlərinin üzləşdiyi təhlükələrə reaksiyası

Dostunun internetdə təhlükəli hadisə ilə rastlaşdığını gördükdə nə edərdin?




Kiber zorakılığına məruz qalmış uşaqları çarəsiz vəziyyətə salır, lakin bu zaman rəqəmsal savada malik həmyaşidlərinin yanında olması və ətrafin verdiyi dəstək mühüm amildir. Çünkü uşaqlar çox vaxt öz dostları və tanışları ilə ünsiyət qurmağı (onlayn və ya oflayn) sevirlər. Bütün bunları nəzərə alaraq uşaqların rəqəmsal mühitdə dostlarının və ya tanışlarının üzləşdiyi təhlükələr zamanı reaksiyalarını öyrəndik. Nəticələrə əsasən, 75%-in (1522 nəfər) dostu ilə müzakirə apardığı müyyənləşdirilmişdir. Valideynlərin uşaqların dost seçimində iştirakı və virtual dünyadakı dostlarının araşdırılmasının gələcək inkişaf və ya təhlükələrə reaksiyasında birbaşa təsiri mövcuddur. Respondentlərin 11%-i (218 nəfər) valideynə, 6% (114 nəfər) "heç nə etməyəcəyini", 5% (103 nəfər) dostunun ailəsi ilə danışmayı, 2% (31 nəfər) müəllimə, 1% (21 nəfər) qaynar xəttə zəng vurmağı, 1% (19 nəfər) polisə məlumat verməyi seçmişdir. Qaynar xəttin təbliği üçün xüsusən təhsil müəssisələrində, kurslarda, internetə çıxışı olan ümumi yerlərdə xüsusi lövhələrin (kağız və ya elektron) mövcudluğu vacibdir.

## 1.18. Internetdə istifadə olunan oyunların statistik təhlili



Hazırda ölkəmizdə çox yerdə internetə girişin rahatlığını nəzərə alsaq, fiziki və psixoloji sağlamlığa təsir göstərən onlayn müdaxilələrin (xüsusən oyunların) inkişafı böyük auditoriyaya çatmaq potensialına malikdir. Apardığımız sorğuda respondentlərin 62%-i (1258 nəfər) döyüş və müharibə oyunları, 15% (295 nəfər) strategiya, 10% (205 nəfər) məntiq oyunları, 8% (156 nəfər) intellektual oyunlar, 6% (114 nəfər) mühəndisliklə bağlı oyunlardan istifadə etdiyini qeyd edib. Nəticəyə əsasən, oyun sektorunun inkişafının vacibliyini bildirmək istərdik. Çünkü xarici ölkələrdə yaranmış və çox vaxt zərər vurmaq məqsədi daşıyan oyunların yayılması xeyli təhlükəlidir. Bunlarla mübarizədə intellektuallığı və təhsilə yardımçı ola biləcək oyunların yaradılmasına dəstək verilməsi, zərərli oyunların siyahısının dövlət və qeyri-hökumət təşkilatları ilə birlikdə mütəxəssislərin iştirakı ilə hazırlanması çox vacibdir. Bu siyahılar internet provayderlərinə, beynəlxalq açıq internet tənzimlənməsi təşkilatlarına və özəl təşkilatlara təqdim edilərək, problemin həllində mühüm addım olar. (Məsələn: PointBlank, MonkeyDo, Fire Fairy, Blue Whale, Choking Game, Mariam's Game, Tide Pod Challenge, Five finger fillet, Gallon challenge, The Cutting Challenge, The Salt and Ice Challenge, Charlie Charlie trendləri və oyunları)

### **1.19. Internet istifadəsinin istiqamətləri**



Uşaqlar yüzlərlə internet saytına və mobil tətbiqlərə asanlıqla daxil olmayı bacarırlar. Onlar saysız-hesabsız video oyunları və programları almaq və ya yüklemək imkanına malikdirlər. Bir çox cihazlarda canlı yayımlar edə və sosial şəbəkələrdə videolara baxa bilərlər. Eləcə də sosial media platformalarından bəhrələnməklə dostları və yad adamlarla onlayn sosial əlaqə qurmaları mümkündür. Rəqəmsal mühitdə məlumatların bəziləri yaş və yetkinlik səviyyəsindən asılı olaraq, uşaqlarımız üçün ciddi təhlükə mənbəyinə çevrilə bilir. Bəzi valideynlər çıkış yolunu kimi hərdən uşaqlarının mobil cihazlarını yoxlamağı seçirlər. Digərləri istifadə etdikləri bütün onlayn cihazlarda (smartfonlar, planşetlər və kompüterlər) IOS, Android və desktop profilləri quraraq, uşaqlarının internet istifadəsini filtrləyirlər. Bu, valideynlərə uşaqların yükleyib oynaya biləcəyi programları və oyunları, həmçinin ziyarət edə biləcəyi veb-saytları məhdudlaşdırmağa imkan verə bilir. Valideynlər də internetdən istifadə üçün vaxt məhdudiyyətlərini tətbiq edirlər. Sosial şəbəkələr adətən uşaqların öz profillərini yaratmaqları üçün ən azı 13 yaş həddini tələb edir. Uşağın sosial şəbəkələrdə fəaliyyətini izləmək üçün valideynlər öz hesablarını yarada və övladının səhifələrini və fəaliyyətini özləri yoxlaya bilərlər.


Təəssüflər olsun ki, rəqəmsal maarifləndirmənin zəif olması valideynləri bu alətlərdən istifadə mövzusunda xəbərsiz qoyur. Sorğunun əsas məqsədi ən çox media kontentlərinin izlənilmə statistikasını aşadırmaqdır.

## 1.20. “İnterneti necə təhlükəsiz etmək olar?” sualı uşaqların gözü ilə



Bu gün uşaqlar texnologiya ilə böyükürlər və valideynlərin əsas problemi internete girişlərini məhdudlaşdırmaq və nəzarət etmək üçün ən yaxşı yolları tapmaqdır. Internetdə çoxlu məlumatın mövcudluğu, uşaqların biliklərinin azlığından istifadə etməyə çalışan zərərli istifadəçilərin asan hədəfinə çevriləmək təhlükəsini yaradır. Onlayn fırıldaqlarla üzləşmək, həddən artıq şəxsi məlumatların paylaşılması, kiber zorakılığı və ya virtual təcavüz-çüllərlə görüşmək kimi, internetdə üzləşilən ən böyük risklərə səbəb olur. Respondentlərin 82%-i (1654 nəfər) valideyn nəzarətinin daha da gücləndirilməsini, 14% (288 nəfər) istifadə ilə bağlı məhdudiyyətlərin tətbiqini, 4% (86 nəfər) isə təhlükəsizlik programının yaradılmasının vacibliyini qeyd edib.

## 1.21. Sosial şəbəkələrdə əlaqədə olan sayının istifadəçilərin




Sosial şəbəkələrdə uşaqlar həmçinin kibertəqib, fiziki təqib və şəxsi məlumatların oğurlanması təhlükələri ilə üzləşirlər. Bu hal ən çox internet dostlarına güvənməsi

və ya onlayn dünyada mövcud təhlükələrdən xəbərdar olmaması səbəbindən baş verir. Bəzi valideynlər hesab edirlər ki, bu onlayn təhlükələrin ən asan və effektiv həlli uşaqların internetdən istifadəsini qadağan etmək və ya filtr qoymaqdır. Əslində, bu metod ikinci dərəcəli əhəmiyyətə malikdir. Uşaqlar arasında ilk öncə rəqəmsal media savadlılığı təmin edilməlidir. Bununla belə, ekspertlər iddia edirlər ki, azyaşlıların internetin faydalı xidmətlərindən, o cümlədən sosial şəbəkə saytlarından istifadə etməməsi xeyirdən çox, zərər verir. Respondentlərin 48%-i (983 nəfər) 1-5 arası, 35% (714 nəfər) 5-10 arası, 3% (51 nəfər) 10-20 arası, 2% (41 nəfər) 20-50 arası, 2% (35 nəfər) 50-100 arası, 1% 100 və daha çox və 1% (17 nəfər) sosial şəbəkədən istifadə etmədiyini qeyd etmişdir.

## 1.22. Şəxsi məlumatların paylaşılması


Aşağıdakı məlumatlardan hansını nə vaxtsa internetdə tanımadığın biri ilə paylaşmışsan?

- |   |
|---|
| <span style="color: #0070C0;">■</span> Ad<br><span style="color: #0070C0;">■</span> Yaş<br><span style="color: #00A0A0;">■</span> Yaşadığın ünvan<br><span style="color: #00A0A0;">■</span> Ev nömrəsi<br><span style="color: #008080;">■</span> Mobil nömrən<br><span style="color: #008080;">■</span> Məktəbə getdiyin və ya gəldiyin vaxtı<br><span style="color: #006060;">■</span> Şəxsi fotonu<br><span style="color: #006060;">■</span> Heç biri<br><span style="color: #004040;">■</span> Demək istəmirəm |
|---|



Şəxsi məlumat uşaqların şəxsiyyətini müəyyənləşdirmək üçün istifadə edilə bilən hər hansı məlumatdır. Bura onların adı və e-poçt ünvanı, doğum tarixi və ya yaşadıqları yer kimi açıq informasiyalar daxildir. Həmçinin ailəsi və dostlarının kim olduğu, məktəbə getdikləri yer və ya onların necə göründüyünü göstərən fotosəkil və ya video, onlayn platformalardakı istifadəçi adı və şifrəsi də bu kateqoriyaya aiddir. Responentlərin 47%-i (952 nəfər) ad, 27% (553 nəfər) yaş, 10% (210 nəfər) mobil nömrə, 7% (145 nəfər) "demək istəmirəm", 4% (78 nəfər) heç biri, 2% (45 nəfər) fotosunu, 1% olmaqla isə yaşadığı ünvan və ev nömrəsini, 4 nəfər isə məktəbə gedişgeliş vaxtlarını böülüdüyüünü qeyd etmişdir. Göründüyü kimi, ad (nickname və ya real) və yaş məlumatlarının, mobil nömrələrin paylaşılması, rəqəmsal ünsiyyət zamanı təhlükəsizlik standartlarının təbliğinə və valideyn iştirakçılığına ehtiyac olduğu müəyyən edilmişdir.


### 1.23.Onlayn tanışlığın fiziki tanışlığa translyasiyası



Onlayn tanışlıq təkcə tanışlıq programlarından istifadə deyil, həm də sosial mediada və şəxsi mesajlaşma vasitəsilə münasibətlərin qurulmasıdır. Bu gün uşaqların əksəriyyəti texnologiyadan xəbərdar olsalar da, texniki cəhətdən təhlükəsiz mühitdə deyillər. Nəzərə almaq vacibdir ki, gənclər ən son tətbiqləri asanlıqla idarə edə bilsələr də, onlayn münasibətlərin qurulması və idarəciliyindən irəli gələn problemləri həll etmək üçün təcrübəyə və biliyə malik olmurlar. Xüsusi təhsil ehtiyacları və əlilliyi olan uşaqlar və gənclər onlayn əlaqələr qurarkən təhlükələri anlamaq üçün daha çox risk altındadırlar. Təəssüf ki, kiber cinayətkarlar müntəzəm olaraq yeniyetmənin güvən-diyi internet mühitindən faydalayırlar. ("tinder" kimi programlar yetkinlik yaşına çatmayanların saytlarına daxil olmasına icazə verir). "İnternetdə tanış olduğu insanlarla görüşmək" sualına respondentlərin 53%-i (1064 nəfər) "bəli", 27%-i (549 nəfər) "xeyr" və 20%-i (415 nəfər) "tanımadıqlarımla dost olmuram" cavabını vermişdir.

## 1.24. Uşaqların fikirlərinin qurumlar tərəfindən dinlənilməsi


Sənəcə hökumət və təşkilatlar internetdə qarşılaşıqları təhlükələrlə bağlı yeniyetmələri və ya gəncləri dinləyirmi?



Bu sorğuda respondentlərin 67%-i (1353 nəfər) “bəzən, amma düşünürəm ki, daha çox dinləyə bilər-lər”, 21% (419 nəfər) “xeyr”, 9% (175 nəfər) bəli dinləyirlər və 4% (81 nəfər) isə “müraciət etmişəm, dinləməyiblər” cavabını qeyd etmişdir.

## 1.25. Internet təhlükəsizliyinin formalasdırılması uşaqların gözü ilə


Hökumət və təşkilatların internetdə yaranan təhlükələrlə bağlı hansı formada tədbirlər görməsini istərdin?



Bu sorğuda respondentlərin 62%-i (1265 nəfər) valideyn nəzarət sistemləri haqqında valideyn maarifləndirilməsini, 34%-i (699 nəfər) pulsuz internet filtri və 3%-i (64 nəfər) xüsusi qaynar xəttin yaradılmasını vurgulamışdır.


## 1.26. Internetin zərərləri uşaqların gözü ilə

Internetin hansı zərərləri var?  
(Bir neçə cavab seçə bilərsiniz)



Internet böyükələr və uşaqlar üçün dostlar, ailə və yeni insanlarla əlaqə yaratmaqdan ötrü mühüm alətdir. Getdikcə daha çox uşaq və gənclər başqaları ilə söhbətləşmək və məzmun paylaşmaq üçün sosial media, oyun və canlı yayım programlarından istifadə edirlər. Ancaq insanlarla onlayn əlaqə qurmaq və paylaşmaq da risklərlə nəticələnə bilər. Eləcə də internetin müsbət təsirləri ilə yanaşı, uşaqlarda psixoloji və tibbi problemlərə səbəb olması da bir sıra tədqiqatlarda öz əksini tapmışdır. Məsələn; bu, uşağın təhqirinə, fiziki, psixoloji və cinsi zorakılığı, intihara və ya şantaj edilməsinə səbəb ola bilər. Eləcə də kiber cinayətkarlar tərəfindən də təzyiq məruz qala bilərlər. Respondentlərin iştirakına əsasən demək olar ki, bir sıra problemlərin yaranması, yuxu rejiminin pozulması və xəstəliklərin yaranması, virtual asılılıq, canlı ünsiyətdən imtina kimi hallar daha çox baş verir. Virtual təcavüzə məruz qalanların da olması bu sahədə ciddi işlərin aparılmasına ehtiyac olduğunu göstərir. Təhsil mühitində uğursuzluq faktının mövcudluğu təhsildə rəqəmsal mühitdən düzgün istifadə haqqında tədbirlərin keçirilməsini zəruri edir.


## 1.27. Internetdə tanıdığını, yaxud tanımadığın insanlardan zoraklıqla görmüsənmi?



Kiber zoraklılıq və ya onlayn zoraklılığın kökləri adı zoraklılıq hallarında olduğu kimi, insan psixologi-yasının qaranlıq sahələrindəndir. Təcavüzkar qurbanı təhqir etməklə öz təsirini və ya gücünü yaymaq vasitəsi kimi seçilir (xüsusilə o, açıq-aşkar zəifdirse və cavab verə bilmirsə), bununla da sosial statusunu artırır. Çox vaxt kiber hücumçular uydurma adın arxasında gizlənərək təhqirlərini anonim şəkildə yayımlayırlar. Kiber zoraklılıq tez-tez uşaqlar və yeniyetmələrin özünə hörmətini aşağı salaraq məktəbə daha az maraq göstərməsinə səbəb olur və təhsil nailiyyətlərini aşağı salır. Kiber zoraklılığa məruz qalan uşaqlar və yeniyetmələr dostluq qruplarında baş verən dəyişikliklərlə çəşqinqılıq vəziyyətinə düşürlər. Nəticədə özlərini tək, tənha və təcrid olunmuş hiss edirlər. Kiber zoraklılıq mənasız mesajlar göndərmək, sosial media platformalarında şayiələr yaymaq, onlayn oyunda kiminləsə əlaqə qurmaq və ya bilərəkdən kənarlaşdırmaq yaxud digər insanlarla utancverici fotosəkil paylaşmaqdır. Problemin vacibliyini dərk edərək sorğuda bu mözvuda suallar tərtib edilmişdir. “Internetdə tanıdığını, yaxud tanımadığın insanlardan zoraklıqla görmüsənmi?” sualına respondentlərin 83%-i (1689 nəfər) “xeyr”, 11%-i (216 nəfər) “bilmirəm” və 6%-i (123 nəfər) “bəli” cavabını vermişdir.

## 1.28. Internetin uşağın həyatındakı yeri


Internetin həyatındakı yeri necədir?



Uşaqların həftədə orta hesabla 44,5 saatdan artıq vaxtını ekran qarşısında keçirməsi real dünya təcrübələrindən məhrumluqlarına səbəb olur. Narkomaniya və alkoqol asılılığı kimi internet də uşaqlara və yeniyetmələrə ağırlı hisslərdən və ya narahatlıq doğuran vəziyyətlərdən xilas olmaq üçün bir yol təklif edir. Onlar internetdə vaxt keçirmək və formalasdırıcıları rahat onlayn virtual dünyaya qaçmaq üçün ailə və dostlarından uzaqlaşmaqdan ötrü lazımlı olan saatlarla yuxunu qurban verirlər. Zəif sosial və mübarizə bacarıqlarından əziyyət çəkənlərin virtual asılılıqla üzləşmək riski daha yüksəkdir. Onlar özlərini tək və yad hiss etdikləri üçün, eləcə də yeni dostlar tapmaqda çətinlik çəkdikləri üçün, real həyatlarında əskik olan diqqət və qayğını hiss etmək üçün onlayn söhbət otaqlarında “görünməz” yad insanlara müraciət edirlər. Bununla bağlı apardığımız sorğuda “internetin həyatınızda yeri” sualına respondentlərin 55%-i (1114 nəfər) “olmalıdır”, 35% (705 nəfər) “mütləq olmalıdır” və 10% (209 nəfər) isə “olmasa da olar” cavabını vermişdir.

## 1.29. İnternetsiz mühitin uşaq gözündə inikası


İnternetsiz həyatın darıxdırıcı, boş və sevincsiz olduğunu tez-tez hiss edirsən və ya əksinə?



Bu sorğuda respondentlərin 58%-i (1163 nəfər) “bəli” və 42% (845 nəfər) isə “xeyr” cavabını qeyd ediblər.

## 1.30. Internetin uşaq, yeniyetmələrin təhsilinə təsiri

Internetdə çox vaxt keçirtmək dərslərinə təsir edir?



Uşaqların internetdən istifadəsinə qoyulan məhdudiy-yətlərin onların kritik öyrənmə və bacarıqların inkişafı imkanlarından yararlanmasına mane olması məsələsi UNICEF-in Tədqiqatlar Bürosu tərəfindən araşdırılıb. “Global Kids Online”-ın araşdırmasına əsaslanan Avropa, Afrika, Cənub-Şərqi Asiya və Latin Amerikası üzrə

11 ölkədə tədqiqat aparılmışdır. Müəyyən edilmişdir ki, uşaqların onlayn platformadakı fəaliy-yətləri, hətta bəzən əyləncə kimi görünənlər də rəqəmsal bacarıqların formalaşdırılması üçün çox vacibdir.

([https://www.unicefirc.org/publications/pdf/GKO%20LAYOUT%20MAIN%20REPO\\_RT.pdf](https://www.unicefirc.org/publications/pdf/GKO%20LAYOUT%20MAIN%20REPO_RT.pdf)). Düzdür, təsirin müsbət və ya mənfi fonda təcəllisi isə rəqəmsal savadlılıq və düzgün təhlükəsizlik tədbirləri ilə düzgün təsirinə nüvədir. 2028 respondent arasında apardığımız sorğuda da internetin uşaqların dərslərinə təsirinə 1683 nəfər (83 %) “bəli” və 345 nəfər (17%) “xeyr” cavabını vermişdir.

### 1. İNTERNET MÜHİTİNDƏ UŞAQLARIN QORUNMASINI TƏMİN EDƏN HÜQUQI SƏNƏDLƏR

İnternetin həyatımıza daha da dərindən nüfuz etməsi səlahiyyətli şəxslərin diqqətini özünə çəkir. Deməli, virtual mühiti tənzimləyəcək yeni qanunların yaradılmasına ehtiyac artır. Qeyd olunan tədbirlərlə yanaşı, uşaq psixologiyasına, sağlamlığına təsir göstərən ziyanlı kontentin qarşısının alınmasında qanunla tənzimlənmələr tələb edilir. Uşaqları mövcud təhlükələrdən qoruma probleminin hüquqi səviyyədə tənzimlənməsi üçün əksər dünya ölkələrində müəyyən normativ sənədlərdən istifadə edilir. Uşaqlara qarşı zorakılığın, aqressiyanın, kiber cinayətlərin və s. qarşısının alınması və uşaq təhlükəsizliyinin təmin olunmasına dair dünya ölkələrinin qanunvericiliyində müxtəlif yanaşmalar tətbiq edilir. Onlardan bəziləri haqqında məlumat verək.

Avropa Şurasının "Uşaqların zərərli kontentdən qorunması" hesabatında uşaqlar üçün nəzərdə tutulmuş ziyanlı informasiyanın növləri aşağıdakı kimi təsnifatlaşdırılır:

**Təbliğat xarakterli informasiya:**

- **Sağlamlığa zərərli informasiya və intihara cəlbetmə;**
- **Spiritli içkilərə, tütün, narkotik və s. sövqetmə;**
- **Azartlı oyunlar;**
- **Cinsi istismar;**
- **Diləncilik;**
- **İnsanlara və heyvanlara qarşı qəddarlıq;**
- **Ailəyə hörmətsizlik və qeyri-ənənəvi cinsi münasibətlərə sövqetmə;**
- **Qanun pozuntusuna və ya cinayətkarlığa sövqetmə;**
- **Senzuradan kənar ifadələr:**
- **Söyüş;**
- **Jarqon;**
- **Təhqiramız ifadələr.**

**Pornoqrafik informasiyalar:**

Foto və təsvirlər şəklində cinsi münasibət.

### **Şiddət və qorxunu təbliğ edən məzmun:**

- Şiddət;
- Qəddarlıq;
- Zorakılıq;
- Bədbəxt və qəzalı hadisələrin şəkillərinin verilməsi.

### **Uşaq haqqında fərdi məlumat:**

- Uşağın kimliyi, yaşadığı məkan, təhsil aldığı məktəb və s. haqqında məlumatlar

Amerika Birləşmiş Ştatlarında 2000-ci ilin oktyabrında Kongres tərəfindən uşaqları Internetdə yerləşdirilən cinsi istismar və digər arzuolunmaz materiallardan qoruyan "Uşaqların Internetdə Mübarizə Qanunu" qəbul edilmişdir. Həmçinin "Internetdə uşaqların məxfiliyinin qorunması haqqında" qanun qüvvədədir. Qanun Birləşmiş Ştatların qanunvericiliyinə əsasən, 13 yaşına çatmamış şəxslərin və ya təşkilatlarda olan şəxsi məlumatların toplanmasına aiddir. 27 iyul 2006-ci ildə ABŞ-da "Adam Valş Uşaq Mühafizəsi və Təhlükəsizliyi Akti" qəbul olunmuşdur. Məqsəd uşaqları istismar və zorakı cinayətlərdən qorumaq, uşaq pornoqrafiyasının qarşısının alınmasını bütün səviyyələrdə həyata keçirərək, cinsi istismarçıların uşaqlara əlyetənliliyini önləməklə, internetdə təhlükəsizliyin təminidir. Qanunvericiliyə əsasən, son 5 ildə bu tip cinayətlərdə iştirak etmiş şəxslərin barmaq izləri Milli Cinayətlərin məlumat bazasına daxil edilir. 2016-ci ilin mayında Belarus Respublikasının "Uşaq hüquqları haqqında" Qanununda müvafiq dəyişikliklər edilmiş və 1 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir. 2 iyul 2018-ci il tarixdə "Uşaqların sağlamlığına və inkişafına zərər verən məlumatlardan qorunması haqqında" Qazaxıstan Respublikasının Qanunu qəbul olunmuşdur. "Uşaqların sağlamlığına və inkişafına zərər verən məlumatlardan qorunması haqqında" Federal Qanun 01 sentyabr 2012-ci il tarixdə qüvvəyə minmişdir. Rusiya qanunvericiliyinə görə, uşaqların informasiya təhlükəsizliyi - internetdə yayılmış məlumatların sağlamlığa, fiziki, zehni inkişafa təsir edən və mənəvi cəhətdən zərər verən informasiyalar ilə əlaqəli risklərdən onların qorunmasıdır.

### **Internet təhlükəsizliyinin təmini istiqamətində inkişaf etmiş ölkələrin təcrübələri**

### **ABŞ TƏCRÜBƏSİ**

Hazırda iki əsas akt vasitəsilə yetkinlik yaşına çatmayan internet istifadəçiləri müəyyən səviyyədə qorunur. Bunlar COPPA və Kaliforniya İstehlakçı Məxfiliyi Aktıdır (CCPA). 2000-ci ilin aprel ayında Uşaqların Onlayn Məxfiliyinin Qorunması

Aktı (COPPA) ABŞ-da qüvvəyə minmişdir. Bu, hədəflənmiş reklamın uşaqlara zərərli təsirlərini aradan qaldıran yeganə federal aktdır. Internet resurslarının yetkinlik yaşına çatmayan istifadəçilərdən məlumatların toplanması üçün qanunvericilik “yoxlanılma razılığı” tələb edir. Bundan əlavə, COPPA rəqəmsal xidmət təminatçılarının və onlayn platformaların uşağın istifadəçi məlumatlarının necə və nə üçün toplandığının aşkar edilməsini həyata keçirir.

2013-cü ildə qanuna “uşaqların şəxsi məlumatları” anlayışını genişləndirmək üçün kukiş izləyiciləri, geolokasiya məlumatları və istənilən audio-vizual məlumatları qorunan informasiyalar kateqoriyasına daxil edilmişdir.

Kaliforniya İstehlakçı Məxfiliyi Aktı (CCPA) dövlət səviyyəsində məlumatların məxfiliyinə dair ilk və ən təsirli qanundur. O, COPPA-nın buraxdığı boşluqları aradan qaldırır.

CCPA: Məlumat razılığının yaşını 13 yaşdan 16 yaşa qədər artırılmışdır. 16 yaşına çatmamış yetkinlik yaşına çatmayanlar şəxsi məlumatların açıq şəkildə açıqlanmış məqsədlər üçün toplanmasına şəxsən icazə verməlidirlər, 13 yaşından kiçik uşaqlar üçün isə valideynlərinin razılığı tələb olunur.

Geolokasiya, IP ünvanları, alış-veriş və baxış tarixçəsi və istehlakçı seçimlərini daxil etmək üçün şəxsi məlumatlar qorunan məxfi məlumatlar kateqoriyasına aiddir.

Kaliforniya uşaq məlumatlarının məxfiliyini gücləndirmək üçün daha bir qanun layihəsi qəbul edib. 2024-cü il iyulun 1-də qüvvəyə minəcək Kaliforniya Yaşa Uyğun Dizayn Kodeksi Aktı (CAADCA) 18 yaşından kiçik uşaqların tərifini daha da genişləndirir. O, həmçinin internet resurslarını süni intellekt vasitəsilə istifadəçinin uşaq olub- olmamasını və ya yaşını təxmin etməyə məcbur edir. Bundan əlavə, CAADCA-ya bu ölkədəki internet xidmətləri göstərən şirkətlərin qoşulması məcburi xarakter daşıyacaq.

## BÖYÜK BRİTANIYA TƏCRÜBƏSİ

Böyük Britaniyada GDPR<sup>8</sup> standartı 2018-ci ildən tətbiq edilərək uşaq istifadəçilərinə görə veb-sayt və tətbiqlərdə yaşa uyğun dizayn şərti qoyulub. Ölkədə valideyn himayəsində olan uşaqlar üçün provayderlər tərəfindən xüsusi filtrlənmiş internetin təqdimi həyata keçirilir. Eləcə də, valideynlərin uşaqların internet tarixçəsinə baxış və silmək imkanları da təqdim edilir.

<sup>7</sup> Veb-sayt ziyarət edilən zaman kompüterdə və ya mobil cihazda saxlanılan kiçik ölçülü mətn faylıdır.-Ədəbiyyat siyahısı-26

<sup>8</sup> Ümumi Məlumatların Qorunması Qaydası (GDPR), Avropada Əİ vətəndaşlarının şəxsi məlumatlarını qorumaq üçün yaradılmış tənzimləmə.- Ədəbiyyat siyahısı-41

## ÇİN TƏCRÜBƏSİ

Çin Xalq Respublikasının (ÇXR və ya Çin) mərkəzi internet informasiya tənzimləyicisi kimi Çinin Kiberməkan İdarəsi uşaqların şəxsi məlumatlarının onlayn mühafizəsini həyata keçirir. Çin ərazisində uşaqların şəxsi məlumatlarının toplanması, saxlanması, istifadəsi, ötürülməsi və açıqlanması üçün aşağıdakı tələblər müəyyənləşdirilib:

- *Uşaqların şəxsi məlumatlarının toplanması, saxlanması, istifadəsi, ötürülməsi və açıqlanmasının məqsədləri, üsulları və əhatə dairəsininin müəyyənləşdirilməsi*
- *Saxlanma yeri, müddəti və razılışdırılmış müddət başa çatdıqdan sonra məlumatın işlənməsi məqsədləri*
- *Uşaqların şəxsi məlumatlarının istifadəsinə, ötürülməsinə, açıqlanmasına və saxlanmasına icazə verməkdən imtinanın səbəbləri*
- *Şəbəkə operatoruna pozuntular barədə məlumat vermək və ya şikayət vermək vasitələrinin tətbiqi.*

Qaydalara əsasən, şəbəkə operatorlarına toplama və istifadə məqsədlərinə nail olmaq üçün uşaqların şəxsi məlumatlarını zəruri müddətdən artıq saxlamağı qadağan edir və operatorlardan məlumatların təhlükəsizliyinin şifrləmə və ya digər üsullarla təminini tələb edir. Qadağan olunmuş internet resurslarına çıxış xüsusi program təminatı ilə provayderlərlə məcburi tənzimlənir. (Çin: Uşaqların Şəxsi Məlumatlarının Onlayn Mühafizəsi haqqında Əsasnamə)

## BEYNƏLXALQ TƏCRÜBƏYƏ ÜMUMİ BAXIŞ

Uşaq məlumatlarının qorunması istiqamətində aydın və əhatəli internet təhlükəsizlik siyasətinin aparılması vacibdir və boşluğa imkan vermək olmaz. Çinin xüsusi tənzimləmələri, **COPPA** və hətta **GDPR** standartlarının əlavə təkmilləşdirməyə ehtiyacı olsa da, müasir dünyada uşaqlar haqqında məlumatların toplanması və emalı ilə bağlı ən yaxşı metoddur.

Avstraliya, Kanada, Hindistan, Meksika və Argentina kimi ölkələrdə uşaqlar haqqında məlumatlara böyükler səviyyəsində yanaşılır və təhlükəsizliyi risk altına düşür. Uşaqların məlumatlarının razılıq prosesinə daxil edilməsi məlumat məxfiliyinə hər zaman hörmət edilməsinin ayrılmaz hissəsi olsa da, onların zərərli məlumat emalı təcrübəsi və məzmunundan qorunmaq üçün valideyn nəzarəti çox vacibdir.

Məsələn; Böyük Britaniyada digər məlumatlarla yanaşı, yaşı 18-dən yuxarı olan veb-sayt istifadəçilərinin şəxsiyyətlərini təsdiqləmələrini tələb edən onlayn təhlükəsizlik qanunu qəbul edilib. Oxşar fikirlər ABŞ-da uşaqların onlayn təhlükəsizliyi aktı (KOSA) və Kanadanın Bill S-210 standartında öz əksini tapmışdır. Bəzi ölkələrdə uşaqların müdafiəsi üçün qabaqlayıcı tədbirlər artıq tətbiq edilir. Məsələn;

Almaniyada pornoqrafiya saytlarına giriş zamanı ziyaretçilərin yaşı yoxlanmalıdır. (məsələn: PostIdent xidməti və ya veb-kameralar/biometrik xüsusiyyətlər vasitəsilə identifikasiya tələb olunur). Yaponiyada isə "Tinder" adı sosial şəbəkə üçün istifadəçilər yaşlarını sübut edən sənəd təqdim etməlidirlər. Əksər ölkələrdə uşaqları hədəf alan reklamlara xüsusi məhdudiyyətlər var. Yalnız Braziliyada isə bu, tamamilə qadağandır. Dünyada yalnız Fransada uşaqların internet istifadəsində provayderdə valideynləri/qəyyumları ilə birlikdə razılıq prosesinə daxil olması ilə internet təmin edilir.

## **UŞAQLARIN İNTERNET TƏHLÜKƏSİZLİYİ SAHƏSİNİ TƏNZİMLƏYƏN MİLLİ QANUNVERİCİLİK**

Ölkəmizdə informasiya təhlükəsizliyinin təminatı məqsədilə qanunvericilik bazasının formalaşdırılması və inkişafı istiqamətində bir sıra mühüm konseptual sənədlər, normativ-hüquqi aktlar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 02 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyəti-nin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"da "Uşaqların qanunazidd və təhlükəli kontentdən qorunmasından ötrü "Təhlükəsiz İnter-net" mexanizminin işlənilməsi və tətbiqi" üçün müəyyən tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Bundan irəli gələrək, "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 29 aprel 2016-cı il tarixli Qanununa 33.1.3-1-ci və (34.1.2-1-ci) yeni maddələr əlavə olunmuşdur. Qeyd edilən dəyişikliklərə görə, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün operatordan tədbir görmək vəzifəsi, abunəcinin isə bunu tələb etmək hüququ müəyyən edilmişdir.

Ümumiyyətlə, ölkəmizdə uşaqların zərərlə məlumatlardan qorunması və internet təhdidlərinin qarşısının alınması məqsədilə mövcud tənzimləyici çərçivənin olduqca əhəmiyyətli olduğunu qeyd etmək lazımdır. Bu istiqamətdə ən mühüm sənədlərdən biri "Uşaqların zərərlə informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli Qanunudur. Həmin Qanunun 3-cü maddəsinə əsasən, uşaqların zərərlə informasiyadan qorunması sahəsində əsas prinsiplərdən biri kimi zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi qeyd edilir. Qanun uşaqların fiziki, zehni və mənəvi inkişafına zərər verən məlumatlardan qorunması üçün hüququ mexanizmləri müəyyənləşdirir. Qanunda uşaqların yaş həddinə görə kateqoriyalara (6-, 6+, 12+, 16+, 18+) ayrılması onu göstərir ki, uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsulları hər bir yaş qrupuna uyğun olaraq

analiz olunmalı və təsnifatlandırılmalıdır. Qanunun 4.2-ci maddəsində uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aşağıdakılardır:

- *Zorakılılığı və qəddarlığı təbliğ edən informasiya;*
- *Cinayətkarlığı təbliğ edən informasiya;*
- *Uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya;*
- *Əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya;*
- *Erotik və pornoqrafik xarakterli informasiya;*
- *Qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya;*
- *Qorxu məzmunlu informasiya.*

Uşaqların internet üzərindən təhdidlərdən qorunması istiqamətində atılan ən mühüm addımlardan biri də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 27 dekabr 2022-ci il tarixli Qanunla edilən yeni dəyişiklikdir. Məcəlləyə əlavə edilmiş yeni 171-2-ci maddə seksual xarakterli məqsədlərlə uşaqların informasiya və kommunikasiya texnologiyaları vasitəsi ilə təqibinə görə məsuliyyət müəyyən edir.

Görülən tədbirlərə baxmayaraq, müasir dövrdə uşaqlar üçün təhlükəli məlumatların yayılması ilə bağlı yeni risklər artır. Yeni qəbul edilmiş və uşaqların qorunması məqsədi daşıyan qanun və sərəncamlar onların sağlam böyüməsi, tərbiyəsi, sosiallaşmasına köməkdir.

Yüksək səviyyədə vətəndaşlıq, vətənpərvərlik hisslerinin yaranmasında böyük rol oynayır və yeni sosial dövlət sisteminin formalaşmasına çağırır.

Belə ki, "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda azyaşlılarda təhlükəsiz həyat fəaliyyəti, xüsusilə internet təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının tədrisinin təkmilləşdirilməsi və bu sahədə biliklərin artırılması, yeniyetmələrin intellektual inkişafını stimullaşdırın layihələrin həyata keçirilməsi, sağlam həyat tərzinin və asudə vaxtın təşkili istiqamətində tədbirlər nəzərdə tutulub.

## Ekspert rəyləri

Zeynal Rəşidli

### "Müasir Gənclərin İnkışafına Dəstək" İctimai Birliyinin sədri

Zərərli materialların təbliğində internet reklamlarının rolü çox böyükdür. Xüsusən "youtube" kimi platformaların istifadəsi zamanı təhlükəli oyun və qumar xarakterli materialların təbliği çox məyusedicidir. Çünkü maraqlı şəkillər və animasiya ilə uşaqları cəlb edərək təhlükəli dünyaya dəvət edə bilirlər. Bunların qarşısını mütləq internet provayderləri almırlı və ya ölkəmizdə xüsusi program təminatı yaradılaraq pulsuz təqdim edilməlidir. Internet asılılığı problemini həll etmək üçün aşağıdakı tədbirləri görmək məqsədə uyğundur şəxsi təcrübəmə əsasən çox müsbət təsir göstərir.

- Uşaqlarla danışıqların aparılması
- Nəzarətin fiziki və ya programla həyata keçirilməsi
- Internetdə istifadə edilən oyunların internetdə axtarışa verilərək haqqında məlumatın toplanması və zərərlərinin olub-olmamasının araşdırılması
- Avadanlıqlara şifrələr qoymaq və valideyn icazəsi olmadan açılmasının qarşısının alınması

1-4, 4-6, 6-10, 10-15 və 15-18 yaş aralıqlarına əsasən, internetdən istifadəni təmin etmək daha doğrudur.

Gülcahan Həsənova

*məktəb pedaqoqu*

Məktəbdə və öz ailəmdə internet istifadəsi və təhlükələri ilə məşğul olan ilk valideyn nəslilik desək, düzgün olar. Çünkü artıq internet reallığı və bu reallığın gətirdiyi üstünlükler və təhlükələr haqqında daimi yeniliklərlə tanış oluruq. Dəfələrlə tədris prosesində yeniyetmələrimiz və gənclərimizlə əlaqəli söhbətlərin ən çox hissəsi internet mövzusudur. Yeni rəqəmsal valideynlik və müəllimlik desək, daha doğru səslənər.

Bu gün yeniyetmələr və onların onlayn dostları əlaqə qurarkən, ev tapşırığını yerinə yetirərkən, onlayn kontentlərə baxdıqda və oyun oynadığı zaman müsbət və mənfi tendensiyalara məruz qalması mümkündür. Mən bir pedaqqoq kimi uşaqların internet istifadəsi üzrə yaş kateqoriyasını 7-10, 11-14, 15-17 olaraq göstərə bilərəm.

Uşaqların gündəlik 1-2 saatdan artıq internetdən istifadəsinə isə çox təhlükəli baxıram. Düzdür, qadağalar informatika sahəsində biliklərə mənfi təsir göstərəcək, lakin lazımlı müddətdə və keyfiyyətli istifadə uşağın inkişafına təkandır. Bu zaman valideyn nəzarətinin gücləndirilməsi oyunların seçilməsi, bilik qazanılması və dostlarla münasibətdə mənfi təsirin qarşısını ala bilər.

**Samirə Sadıqova**

***məktəb pedaqoqu***

Düşünürəm ki, əsas məsələlərdən biri, uşaqlar internetlə əlaqəli hər hansı bir işə başladıqda, erkən yaşda onlayn təhlükəsizliyin müzakirə edilməsidir. Çünkü lazım olmayan informasiyalar uşağın inkişafına çox ziyandır. Internet istifadəsi ilə əlaqədar 3-5, 6-10, 11-15, 16-18 yaş aralığı daha uyğundur. Internet asılılığının qarşısının alınması üçün daha effektiv müddətin 2 saat olması məncə daha uyğundur.

Ən təhlükəli amil kimi isə sosial şəbəkələri görüürəm. Oyunlar uşaqlarda aqressiyaya səbəb olur. Uşağın asudə vaxtının düzgün təşkil edilməsi fiziki sağlamlıq inkişafına müsbət təsir göstərər. Çünkü artıq internet istifadəsi beyin pozuntusu yaradır. Zərərli kontentli materialları təqdim edən proqramlar və saytlar məncə, ölkə ərazisində bloklansa, daha yaxşı olar. Ödənişli “kaspersky” və ya “avast” kimi proqramlardan və “safkid” funksiyalarından istifadə uşaqların daha təhlükəsiz internet mühitinə şərait yaradar. Internetdə rastlaşılan problemləri isə uşaqların valideynlərlə danışüb həll edəcəyinə inanıram.

**Xatirə Məmmədli**

***məktəb pedaqoqu***

Internet mühitində kompüter və mobil qurğular məncə, müstəqil fəaliyyət göstərmir. Çünkü o qədər zərərli məlumatlar və proqramlar mövcuddur ki, uşaqların onlayn dünya ilə real dünyadan fərqini bilməməsinə səbəb olur. Bu mühitdə həm təhlükəsiz, həm də təhlükəli şeylərin olduğunu vurğulaya bilərəm. Cins, özünütanıma və fiziki inkişafa görə 3-6, 6-12, 12-16, 16-18 yaş aralığı internet istifadəsi ilə bağlı daha düzgündür. 12 yaşa qədər uşaqların gündəlik istifadə müddəti 45 dəqiqədən artıq olmamalıdır. Aqressiv oyun növləri uşaqlarda psixi pozuntuya səbəb olur ki, bu da dərslərə davamıyyətə, təhsildə uğura, dostlarla və valideynlərlə münasibətə çox mənfi təsir göstərir. Zərərli saytların bağlanması tərəfdarıyam. Çünkü oyunlar və

saytlar uşaqları təhlükəyə təhrik edir və bunlar bloklanaraq dövlət nəzarətində olmalıdır. Əlavə məşgülüyyət olaraq asılılığın qarşısını almaq üçün idman və musiqi növlərinə yönəltmək şəxsi təcrübəmə əsasən, çox gözəl təsirə səbəb olur. Valideynlər uşaqlarla birlikdə internetdə vaxt keçirməlidir ki, güvən və inam hissi yaratsın. Məsələn; birlikdə internet oyunları oynamamaq və ya onlayn müzakirələrdə iştirak etmək. Internet təhlükəsizliyinə cavabdeh olaraq müvafiq dövlət qurumları və valideynlərlə birlikdə tədbirlər həyata keçirilməlidir.

### **Şirin Allahverdiyev**

#### ***Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbə Z.Bağirov adına tam orta məktəbin direktoru***

Lazımsız məlumatların, xüsusən viruslar, əxlaqdan uzaq materiallar, reklamlar və zərərli vərdişlərin təbliği çox təhlükəlidir. Ölkəmizdə aparılan elektron dövlət siyaseti və kibertəhlükəsizlik mərkəzinin yaradılmasının bu təhlükələri minimuma endirəcəyini düşünürəm. Amma hələ də təhlükələrə məruz qalan uşaqlar mövcuddur və bunlar məndə təəssüf hissi yaradır.

Uşaqların internetdən düzgün istifadəsi dedikdə, əsasən nəzarətdə saxlanılmaları, yaşlarına uyğun olmayan materialları xüsusi proqramlar və ya vasitələrlə qarşısının alınması, uşaqlara faydalı istifadə və maarifləndirmənin verilməsi ilə mümkünüyü düşündürəm. Xüsusən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi texniki cəhətdən təhlükəsizliyimizi daha ciddi şəkildə qorunmalıdır. Kiçik yaşlarda olan uşaqlara (13 yaşadək) telefon və kompüter avadanlıqlarının verilməməsinin tərəfdarıyam. Bunların əvəzinə, televiziyalarda və internetdə yayılmış inkişafetdirici materiallara valideynlərlə birlikdə baxılması uşağın inkişafına müsbət təsir göstərər. İstifadə vaxtının hər gün 7-10 yaş arası uşaqlar üçün 3 saat, 10-18 yaş arası uşaqlar üçün isə 5 saata qədər olmasını düşünürəm. Internet istifadəsinin isə 13 yaşdan olmasının tərəfdarıyam.

**Zülfiyə Qurbanova**  
**məktəb psixoloqu**

İş prosesində uşaqlarda aqresiyya, nitqdə geriləmə və özünə qapanma kimi hallarla rastlaşmışam. Bu hallara ən çox valideyn tərəfindən düzgün tənzimlənməyən internetin səbəb olduğunu desəm, yanılmaram. Qorxulu və şəxsi inkişafa mənfi təsir edən informasiyalara məruz qalan uşaqlarda əqli və psixoloji travmalara səbəb faktorlar meydana çıxır. Bu da gələcəkdə, xüsusən yeniyetməlik dövründə özünü çox sərt şəkildə biruzə verir. Dərslərə adaptasiya olmamaq, dostlarla ünsiyyətdən qaçmaq, dərslərin davamiyyətinin aşağı olmasına internet klublarına meyillilik və orada üzləşdiyi psixoloji və fiziki travmalar səbəb ola bilir. Bunların qarşısını almaq üçün mütləq problem baş verməmişdən qabaq ailə psixoloqu ilə müzakirələr aparmaq, düzgün internetdən istifadə strategiyasının qurulmasına və inkişaf xəritəsinin hazırlanmasına ehtiyac var. Kiberzorakılıq kimi təhlükələr ciddi psixoloji travmalara, hətta intihara belə səbəb ola bilir. Lakin valideynlər məsələyə barmaqarası yanaşırlar. Çünkü valideynlərin bu haqda məlumatları ya yoxdur, ya da aşağı səviyyədədir. Bu işi məktəb pedaqoqları və psixoloqları mütəmadi tədris proqramına əlavə edərək, valideynlərin maarifləndirilməsini həyata keçirməlidirlər. Maarifləndirici kağız və ya elektron lövhələrin məktəb girişlərində qoymaqla azaltmağın mümkünüyünü düşünürəm. 1-5, 6-10, 10-13, 13-18 yaş aralıqlarının düzgün istifadədə hədəf yaş aralıqları olduğunu düşünürəm. İP kameralar vasitəsilə uşaqların davranışlarının uzaqdan valideyn tərəfindən izlənilməsi və eləcə də ağıllı saatlardan istifadə zamanı uşağın hərəkət trayektoriyasına nəzarət də müsbət təsir göstərə bilər.

**Fariz Əsədov**

**“AppTECH” informasiya təhlükəsizliyi və şəbəkə mühafizəsi şirkətinin  
rəhbəri, kibertəhlükəsizlik üzrə mütəxəssis**

Konkret fikrim budur ki, valideynlər özləri IT cihazlarının yaxşı istifadəçisi olmalıdır. Beləliklə, bu gün insanların IT cihazlarından şəxsi istifadə, istirahət məqsədləri və s. üçün öz bizneslərinə geniş miqyasda tətbiqi çox gözəldir. Əgər valideynlər texnologiyaları daha yaxşı mənimsəyə bilsə (xüsusü forumlar, proqramlar və ya saytlar vasitəsilə bu mümkündür), uşaqlar arasında IT cihazlarından istifadəni izləmək qabiliyyətinə malik olmaq mümkündür. Uşaqlar interneti əslində valideynlə yan-yanə və əlaqəli formada izləməlidir, böyükər kiçiklərin onlayn fəaliyyətləri ilə maraqlanmalıdır. Bəzi uşaq və yeniyetmə qrupları kibertəhlükəsizlik məsələlərinə

daha həssasdırılar. Uşağın yaşı, sosial mühiti və özünə hörməti kimi faktorlar ya qurban, ya da cinayətkar olmaqda mühüm rol oynayır. Aşağıda qeyd etdiyim formada strategiyaların formalaşdırılması ilə bu sahədə təhlükəsizlik tədbirlərində müsbət addım atmaq olar.

- Vahid maarifləndirici elektron resursların yaradılması (dövlət qurumları və ya QHT-lər tərəfindən)
- Mütəmadi olaraq baş verən və ya qabaqcadan hadisələrin araşdırılması üçün (dövlət qurumu və ya QHT) ekspert heyətinin formalaşdırılması və aparılan tədiqqatların cəmiyyət arasında təbliğatı
- Tədris müəssisələrində hər ay kibertəhlükəsizlik mövzusunda təlim və tədbirlərin keçirilməsi
- Xüsusi təhlükəsizliyi təmin edən program təminatlarının dövlətin dəstəyi ilə yaradılması vacibdir. Digər ölkələrin program təminatları təhlükəsizliyi təmin etsə də, məsələn qadağan olmuş məlumatlara girişə bağlaşa da, üçüncü tərəfin məlumatları əldə etməsi dövlətin məlumat təhlükəsizliyinə ziddir.

## Təklif və tövsiyələr

Müasir rəqəmsal dünyada uşaq hüquqlarının qorunması məsəlesi ən vacib məsələdir. Çünkü istənilən rəqəmsal texnologiyanın və ya cihazın tətbiqi zamanı zərərlə təsirlər zamanı ilk növbədə uşaqların hüquqlarının müdafiəsi standartları qəbul edilir. Azyaşlı uşaqlara qarşı yönələn zorakılıq hallarının qarşısının alınması ilə bağlı ölkəmizdə kifayət qədər mükəmməl hüquqi baza yaradılıb, qanunların icrası üçün mexanizmlər də mövcuddur. Xüsusən texnologiyalara cavabdeh qurumlar tərəfindən "Ağ siyahı"ların tətbiqi mühüm addımlardan biridir. Apardığımız təhlillər və nəticələrə əsasən aşağıdakı təklif və tövsiyələri diqqətinizə çatdırırıq:

- Internet zonası olan yerlərdə uşaqların girişini yaş və valideyn razılığı bölüməsinin olması və ondan sonra girişin təmin edilməsi vacibdir. Zərərli vasitələrin istifadə olunduğu yerlərdə uşaqların girişinin qadağan olunması haqqında lövhələrin və qanunvericilik tələblərinin yazılımasının məcburi olması. Bundan sonra (xüsusi lövhələrin şəkillərini çəkilməsi və elektron xidmətlər sisteminə daxil edilməsi) obyektin fəaliyyətinə icazə verilməsinin qanunvericilikdə nəzərdə tutulması təşəbbüsü. Uşaqların giriş icazəsi olan yerlərdə valideynlərin İP təhlükəsizlik kamerası vasitəsilə 24/7 izlənməsinin mümkünlüyü.)
- "Grooming" (Süni güvən qazanmaq) internetdə qız uşaqlarını gözləyən əsas təhlükədir. Bu təhlükənin əsas elementi internetdə özünü uşaq kimi təqdim edən, virtual mühitdə tanış olduğu uşaqların etimadını qazanan, virtual və ya real dünyada yuxarı yaş qruplu insanların istismarıdır. Xüsusən qız uşaqlarının internetdən istifadəsi zamanı inkişafına mənfi təsirləri baxımından cinsi istismar bütün zorakılıq növləri arasında birinci yerdədir. Qızların oğlanlara nisbətən 10 dəfə daha çox cinsi istismara məruz qalma təhlükələri mövcuddur. Buna görə də qız uşaqlarının internetdən istifadəsinə nəzarət oğlanlara nisbətən daha ciddi olmalıdır. Onlayn cinsi istismar həm insan hüquqlarının, həm də ümumilikdə uşaq hüquqlarının açıq şəkildə pozulmasıdır. Qız uşaqlarının onlayn mühitlərdə nəzarətsiz və uzun müddət keçirmələri bir çox risk faktorlarını da özü ilə bərabər gətirir. Yanlış internet istifadəsi gənc yaşda qızların zorakılıq və seksual xarakterli məlumatlara məruz qalmaq, internet asılılığı, oyun asılılığı, mənfi istifadəçi davranışları, nifrət nitqi, kiber zorakılıq kimi bir çox mənfi halların inkişafına səbəb olur.
- Valideynlərin rəqəmsal biliklərinin artırılması istiqamətində təhsil müəssisələrində, müəllim və uşaqların iştirakı ilə onlayn media sahəsində tədbirlərin, oyunların, yarışların keçirilməsi vacibdir. Eyni zamanda mütəmadi olaraq psixoloq-

pedaqoqlarla ən azı ildə bir dəfə uşaqların internetin təhlükələri mövzusunda aylıq statistik və analitik təhlilin aparılaraq nəticələrin dövlət qurumları ilə müzakirəsinin əhəmiyyəti müəyyən edilmişdir.

- Qaynar xəttin təbliğ edilməsi üçün xüsusən təhsil müəssisələrində, kurslarda, internetə çıxışı olan ümumi yerlərdə xüsusi lövhələrin (kağız və ya elektron) olması vacibdir.
- Oyun sektorunun inkişafının vacibliyi apardığımız təhlillərdə özünü bürüzə vermişdir. Çünkü digər ölkələrdə yaranmış və məqsədləri çox vaxt zərər vurmaq olan oyunların yayılması təhlükəlidir. Bunlarla mübarizədə əvvəlcə intellektuallığı və təhsilə yardımçı ola biləcək oyunların yaradılmasına dəstək, zərərli oyunların siyahısının dövlət və qeyri hökumət təşkilatları ilə birlikdə mütəxəssislərin dəstəyi ilə hazırlanması vacibdir. Bu siyahılar internet provayderlərinə, beynəlxalq açıq internet tənzimlənməsi təşkilatlarına və özəl təşkilatlara təqdim edilərək, problemin həllində mühüm addım olar.
- Uşaqlar üçün təhlükəli hesab olunan internet resurslarına çıxış zamanı valideyn giriş icazəsi təsdiqi sisteminin yaradılmasının vacibliyi. (Xüsusən pornoqrafik və suisid kontentli resurslarda)
- Filtr program təminatının yaradılması və pulsuz formada təqdim edilməsi vacibdir. Xüsusən ölkə ərazisində olan bütün provayderlərlə maarifləndirilmə işləri aparılaraq bu programın təbliği edilməsi istiqamətində mühüm addımlar atılmalıdır.
- Qeyri-hökumət təşkilatlarının yeni qəbul edilmiş milli qanunvericiliyimizin təbliği və beynəlxalq təcrübələrin tətbiqi işi istiqamətində dövlət və özəl qurumlarla əməkdaşlığın vacibliyini qeyd etmək istərdik. Xüsusən də bu sahədə fəaliyyət göstərən QHT-lərə dəstək olunması rəqəmsal təhlükəsizliyin təbliği edilməsi istiqamətində mühüm addımdır.

## **ƏLAVƏ 1 - Anket forması**



**“Uşaqlar arasında internetdən istifadə səviyyəsinin ölçülməsi məqsədilə aparılan  
araşdırma dair**

### **Sorğu-Anket**

**Hörmətli dostlar:**

Bu sorğu uşaqlar arasında internet istifadəçiləri haqqında məlumat əldə etmək üçün hazırlanmışdır. Anketdə 30 sual var. Zəhmət olmasa, hər bir sualı diqqətlə oxuyun və sizə ən uyğun olan variantın yanında üstəgəl (+) işarəsi qoynun. Bütün suallara cavab verməyiniz xahiş olunur. Ad/soyadınızı yazmağa ehtiyac yoxdur, anonimliyiniz qorunacaq. Cavablarınız yalnız araştırma üçün istifadə olunacaq. Suallara səmimi cavab verməyiniz araşdırmanın etibarlılığı üçün vacibdir.

**Maraq göstərdiyinizə və iştirakınıza görə təşəkkür edirik!**

#### **1. Cinsin?**

- Kişi
- Qadın

#### **2. Neçə yaşın var?**

- 6 yaşa qədər
- 6-12 yaş arası
- 12-16 yaş arası
- 16-18 yaş arası

#### **3. Harda yaşayırsan?**

- Şəhər
- Rayon
- Qəsəbə
- Kənd

#### **4. Internetdən hansı vaxt aralığında istifadə edirsən?**

- Gündəlik
- Həftəlik
- Aylıq

**5. Hər gün internetdə nə qədər vaxt keçirirsən?**

- 1 saatdan az
- 1-3 saat aralığında
- 3-5 saat aralığında
- 5 saatdan çox
- Daimi internetim yoxdur

**6. Internetə necə daxil olursan? Bir neçə cavab seçə bilərsən.**

- Evdə valideynlərimin/qəyyumlarının kompüteri və ya mobil telefonu
- Evdə öz kompüterimdən
- Mobil telefonumdan
- İnternet klub
- Dostumun evindən
- Qohumumun evindən
- Məktəb
- Digər öz variantını yaz: \_\_\_\_\_

**7. Valideynlərin və ya qəyyumunun internetdən istifadənlə bağlı qaydaları varmı?**

- Xeyr
- Bəli, valideynlərim mənim girişimi məhdudlaşdırırlar
- Bəli, valideynlərimin vaxt məhdudiyyəti qoyur
- Valideynim və ya qəyyumum “Valideyn nəzarəti proqramlarından” istifadə edir

**8. Valideynlərinin/qəyyumlarının internetə girişlə bağlı qaydaları varsa, buna münasibətin necədir?**

- Yaxşı, mənim xeyrim və müdafiəm üçündür
- Mən internetdə daha çox vaxt keçirmək istərdim
- Mənə güvənmədiklərini hiss etdirirlər

**9. Internetdən aldığın məlumatları valideynlərinlə/qəyyumlarla müzakirə edirsənmi?**

- Hər zaman
- Bəzən
- Nadir hallarda
- Heç vaxt

**10. Valideynlərin/qəyyumlarınla sənin internetdən istifadənə nəzarət etməlidirmi?**

- Bəli
- Xeyr
- Bilmirəm

**11. Internetlə bağlı aşağıdakı fikirlərdən hansı ilə razısan?**

- Dərslərim üçün istifadə edirəm
- Əyləncə-oyun üçün istifadə edirəm
- Dostlarla danışmaq üçün istifadə edirəm
- Bəzən həyatımı mənfi təsir göstərir
- İnternetsiz qala bilərəm

**12. Aşağıdakı məhsul və xidmətlərdən hansını müntəzəm olaraq istifadə edirsən (gündəlik və ya həftəlik)? Bir neçə variant seçə bilərsən**

- Google və digər axtarış sistemləri
- Gmail və digər elektron poçt xidmətləri
- Onlayn çat programları: Whatsapp, Telegram, Snapchat və s.
- Sosial şəbəkələr: Facebook, İnstagram, Tik-TOK və s.
- YouTube
- Onlayn oyunlar
- Onlayn filmlər saytları
- Onlayn kitabxana saytları
- Digər - öz variantını yazardın: \_\_\_\_\_

**13. Internetdə özünü təhlükəsiz hiss edirsənmi? Sənə ən uyğun ifadəni seç.**

- Bəli
- Xeyr
- Bilmirəm

**14. Internetdə olduğun zaman təhlükələrdən hansılarla rastlaşmışan? Bir neçə cavabda seçə bilərsən.**

- Dostlar və ya tanışlar tərəfindən təhqir və ya təcavüz, bullinq
- Söhbət otağında, sosial şəbəkədə pis davranışlar, xoşagelməz təkliflər
- Əxlaqazidd məlumatlar (şəkillər, video görüntülər, oyunlar və s.)
- Əxlaqdan kənar və ya qeyri-etik sözlər
- Zoraklığın və qəddarlığın nümayişi
- Qanunlara zidd olan hərəkətləri təbliğ edən informasiya
- Həyat və təhlükəsizliyə, sağlamlığa təhlükə yaradan əməlləri təbliğ edən informasiya
- Qorxulu informasiyalar
- Digər - öz variantını yazardın: \_\_\_\_\_

**15. Internetə daxil olduğun yerdə/mühitdə (məktəb, klub, internet kafe və s.) təhlükələr (alkoqol, tütün məmələtlərinin (siqaret) və digər zərərli vasitələrin**

**istifadəsi və satışı və ya birbaşa sənə təklifi, pis davranışlar, xoşagəlməz təkliflər və s.) . Mümkünsə, qısa məlumat yazardınız**

---

---

---

**16. Əgər internetdə özünə təhlükədə hiss etsən, ilk olaraq kimə müraciət edərdin?**

- Dostuma
- Valideynlərimə/qəyyumlarına
- Müəllimimə
- Polisə
- Uşaq Qaynar Xəttinə - 116 111
- Digər - öz variantını yazardin: \_\_\_\_\_

**17. Dostunun internetdə təhlükəli hadisə ilə rastlaşdığını gördükdə nə edərdin?**

- Heçnə etməzdim
- Dostumla danışardım
- Müəllimimlə danışardım
- Valideynimlə danışardım
- Qaynar xəttə məlumat verərdim
- Polisə məlumat verərdim
- Onun ailəsi ilə danışardım
- Digər - öz variantını yazardin: \_\_\_\_\_

**18. Internetdə daha çox hansı oyunları oynayırsan?**

- Döyüş və müharibə
- Məntiq oyunları
- İntellektual
- Mühəndisliklə bağlı
- Strategiya
- Digər - öz variantını yazardin: \_\_\_\_\_

**19. Daha çox hansı məqsədlə internetdən istifadə edirsən? (Bir neçə variant seçə bilərsən)**

- Musiqi dinləmək
- Oyun oynamamaq
- Şəkilləri ya videoları izləmək
- Dostlarla söhbət etmək
- Yeni məlumatlar əldə etmək
- Digər: öz variantını yazardin: \_\_\_\_\_

**20. Sənəcə, internetin təhlükələrindən uşaqları necə qorumaq olar?**

- Təhlükəsizlik programı yaradılmalı
- Valideynlərin nəzarəti daha da gücləndirilməli
- İstifadə ilə bağlı müəyyən məhdudiyyətlər qoyulmalıdır
- Digər - öz variantını yazardın: \_\_\_\_\_

**21. Sosial şəbəkələrdən istifadə edirsənsə, orada nə qədər dostun var?**

- Yoxdur
- 1-5 arası
- 5-10 arası
- 10-20 arası
- 20-50 arası
- 50-100 arası
- 100 və daha çox

**22. Aşağıdakı məlumatlardan hansını nə vaxtsa internetdə tanımadığı biri ilə paylaşmışsan?**

- Ad
- Yaş
- Yaşadığın ünvan
- Ev nömrəsi
- Mobil nömrən
- Məktəbə getdiyin və ya gəldiyin vaxtı
- Şəxsi fotonu
- Heç biri
- Demək istəmirəm

**23. İnternetdə tanış olduğun birisiylə nə vaxtsa görüşmüsənmi? (Bir neçə cavab seçə bilərsən)**

- Bəli
- Xeyr
- Tanımadığım insanlarla dost olmuram

**24. Sənəcə, hökumət və təşkilatlar internetdə qarşılaşıqları təhlükələrlə bağlı yeniyetmələri və ya gəncləri dinləyirmi?**

- Bəli, dinləyirlər
- Bəzən, amma düşünürəm ki, daha çox dinləyə bilərlər
- Xeyr
- Müraciət etmişəm dinləməyiblər

**25. Hökumət və təşkilatların internetdə qarşılaştıqları təhlükələrlə bağlı hansı formada tədbirlər görməsini istərdin?**

- Pulsuz internet filteri
- Valideyn nəzarət sistemləri haqqında valideynləri maarifləndirmə
- Xüsusi Qaynar xəttin yaradılması
- Digər - öz variantını yazardın: \_\_\_\_\_

**26. Sizcə, internetin hansı zərərləri var? (bir neçə cavab seçə bilərsiniz)**

- Virtual həyatdan asılılıq
- Canlı ünsiyyətdən imtina
- Bir sıra problemlərin, yuxu rejiminin pozulması və xəstəliklərin yaranması
- Virtual təcavüz
- Dərslərdə uğursuzluq
- Zərərli vərdişlərə aludəciliyin yaranması
- Digər - öz variantını yazardın: \_\_\_\_\_

**27. Internetdə tanıldığı yaxud tanımadığın insanlardan zoraklıq görmüşənmi? (kiberzoraklıq)**

- Bəli
- Xeyr
- Bilmirəm

**28. Internetin həyatındaki yeri necədir?**

- Mütləq olmalıdır
- Olmalıdır
- Olmasa da olar

**29. Internetsiz həyatın darıxdırıcı, boş və kədərli olduğunu tez-tez hiss edirsiniz və ya əksinə?**

- Bəli
- Xeyr
- Digər - öz variantını yazardın: \_\_\_\_\_

**30. Internetdə çox vaxt keçirtmək dərslərinə mənfi təsir göstərir?**

- Bəli
- Xeyr
- Digər - öz variantını yazardın: \_\_\_\_\_

## Əlavə 2 - Sorğu prosesi zamanı çəkilən bəzi fotosəkillər



## **Ədəbiyyat siyahısı:**

- 1) DfE, Məlumat Paylaşımı: Uşaqlara, gənclərə, valideynlərə və uşaq baxıcılarına mühafizə xidmətləri göstərən praktiklər üçün məsləhətlər
- 2) NHS Uşaq Müdafiəsi - Məlumat Paylaşma Layihəsi
- 3) Children's Internet Protection Act (CIPA),  
<https://www.fcc.gov/consumers/guides/childrens-internet-protection-act>
- 4) <https://www.quora.com/What-is-the-definition-of-swatting-When-should-this-discipline-method-be-used-on-children-and-how-often-can-it-be-applied>
- 5) COPPA - Children's Online Privacy Protection Act, <http://www.coppa.org/coppa.htm>
- 6) Adam Walsh Child Protection and Safety Act, <http://www.ncsl.org/research/civil-and-criminal-justice/adam-walsh-child-protection-and-safety-act.aspx>
- 7) <https://www.unicef.org/press-releases/done-right-internet-use-among-children-can-increase-learning-opportunities-and-build>
- 8) <https://usa.kaspersky.com/resource-center/threats/top-seven-dangers-children-face-online>
- 9) <https://www.unicef.org/turkiye/en/press-releases/children-increased-risk-harm-online-during-global-covid-19-pandemic>
- 10) [https://lincolnshirecb.proceduresonline.com/pr\\_sharing\\_info.htm](https://lincolnshirecb.proceduresonline.com/pr_sharing_info.htm)
- 11) <https://gulfnews.com/lifestyle/11-dangerous-games-on-the-internet-that-could-kill-or-seriously-injure-1.2252866>
- 12) <https://www.ualberta.ca/human-resources-health-safety-environment/news/2022/04-april/may-2022-life-lines.html>
- 13) <https://www.endcyberbullying.net/what-to-do-if-you're-a-victim>
- 14) [https://www.unicef.org/azerbaijan/az/kiberbullinq-bu-n%C9%99dir-v%C9%99-onu-nec%C9%99-dayand%C4%B1rməq-olar](https://www.researchgate.net/publication/318873616>User Statistics for an Online Health Game Targeted at Children</a></li><li>15) <a href=)
- 16) <https://raisingchildren.net.au/pre-teens/behaviour/bullying/about-cyberbullying>
- 17) <https://www.unicef.org/azerbaijan/press-releases/unicef-make-digital-world-safer-children-while-increasing-online-access-benefit-most>
- 18) <https://www.nidirect.gov.uk/articles/social-media-online-gaming-and-keeping-children-safe-online>
- 19) <https://blogs.lse.ac.uk/medialse/2017/10/23/risks-to-children-online-are-increasingly-problematic-is-the-new-internet-safety-strategy-the-solution/>

- 20)[https://www.researchgate.net/publication/254088541 Exploring young children's understanding of risks associated with Internet usage and their concepts of management strategies](https://www.researchgate.net/publication/254088541_Exploring_young_children's_understanding_of_risks_associated_with_Internet_usage_and_their_concepts_of_management_strategies)
- 21)<https://www.yu.edu/sites/default/files/inline-files/UNICEF%20%20Child%20Trafficking%20on%20the%20Dark%20Web%20.pdf>
- 22)<https://www.brookings.edu/topics/children-families/>
- 23)<https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3315259>
- 24)<https://www.humanium.org/en/the-risks-for-children-surfing-the-internet/>
- 25)<https://www.oscb.org.uk/cookie-policy/>
- 26)<http://www.safekids.com/internet-safety-by-age/#:~:text=10%20to%20about%2012%3A,sports%20activities%2C%20and%20other%20interests>
- 27)<https://theconversation.com/how-do-children-use-the-internet-we-asked-thousands-of-kids-around-the-world-67940>
- 28)<https://oxis.ox.ac.uk/blog/children-and-internet-parental-attitudes-and-rules/>
- 29)[https://www.ofcom.org.uk/\\_data/assets/pdf\\_file/0024/234609/childrens-media-use-and-attitudes-report-2022.pdf](https://www.ofcom.org.uk/_data/assets/pdf_file/0024/234609/childrens-media-use-and-attitudes-report-2022.pdf)
- 30)<https://www.c-and-a.com/eu/en/shop/internet-safety>
- 31)<https://www.nypl.org/help/about-nypl/legal-notices/intenet-safety-tips>
- 32)<https://kidshealth.org/en/parents/net-safety.html>
- 33)<https://ru.wikipedia.org/wiki/Children%20Online%20Privacy%20Protection%20Act>
- 34)[https://www.infoamerica.org/documentos\\_pdf/livingstone04.pdf](https://www.infoamerica.org/documentos_pdf/livingstone04.pdf)
- 35)<https://www.kaspersky.com/resource-center/threats/doxxing-and-children>
- 36)<https://milwaukee-criminal-lawyer.com/what-are-the-dangers-of-using-the-internet-for-kids/>
- 37)<https://www.weforum.org/agenda/2016/06/8-digital-skills-we-must-teach-our-children/>
- 38)<https://www.webroot.com/ca/en/resources/tips-articles/internet-addiction-what-can-parents-do>
- 39)[https://www.researchgate.net/publication/263764256 Developing scales to measure parental moderation of your children's internet use](https://www.researchgate.net/publication/263764256_Developing_scales_to_measure_parental_moderation_of_your_children's_internet_use)
- 40)<https://blog.gitnux.com/childrens-internet-usage-statistics/>
- 41)<https://gdpr-info.eu/>
- 42)<https://heimdalsecurity.com/blog/internet-safety-for-kids-10-actionable-tips/>
- 43)<https://kidshealth.org/en/parents/monitor-media.html>
- 44)<https://core.ac.uk/download/pdf/38924649.pdf>

- 45)<https://medium.com/ichhori/what-are-risk-for-teens-for-online-dating-bc133e9dac8d>
- 46)<https://www.thinkuknow.co.uk/parents/articles/a-parents-guide-to-privacy-settings/>
- 47)<https://www.babysits.nz/community-resources/3447/expert-advice-on-internet-safety-for-kids/>
- 48)<https://www.broadbandsearch.net/blog/internet-safety-kids>
- 49)<https://www.theschoolrun.com/online-safety-rules-every-parent-should-follow>
- 50)<https://www.trendmicro.com/internet-safety/for-kids/cyber-academy/internet-security>
- 51)"İnformasiya Təhlükəsizliyi", i.e.d., prof., Balayev Rəsul Ənvər oğlu
- 52)"Uşaqların İnternetdə Təhlükəsizliyinin Təmin Edilməsi Problemləri", tex.f.d. Yadigar İmamverdiyev, Sabirə Allahverdiyeva
- 53)"İnternet hüququ və etikası", hüquq üzrə fəlsəfə doktoru., R.K.Məmmədov, Səyyad Məcidli

## QEYDLƏR



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi  
Ünvan. AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyli 80, Hökumət Evi IV Qapı  
Tel: (+994 12)498 00 92  
Faks: (+994 12)493 58 72  
E-mail: office@scfwca.gov.az



<https://twitter.com/AileQadinUsaq>



<https://www.instagram.com/aileqadinusaq/>



<https://www.facebook.com/AileQadinUsaqProblemleriUzreDovletKomitesi/>



<https://www.youtube.com/channel/UCda2OFUuU6FOpxer0IcjvfQ>



"Təhsil Nəşriyyat-Poliqrafiya" müəssisəsinin mətbəəsində  
hazır diapozitivlərdən çap olunmuşdur.

Bakı, AZ 1052, F.Xoyski küç., 149  
Tel.: (+994 12) 567-81-28/29  
e-mail:tahsil\_az@yahoo.com